

BANK OLМАYAN KREDİT TƏŞKİLATI

“İNКİŞAF ÜCÜN MАLİYYƏ” MMC

MÜNDƏRİCAT

Səhifə

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə maliyyə hesabatlarının hazırlanması və təsdiq edilməsi ilə bağlı rəhbərliyin məsuliyyəti haqqında bəyanat	1
Müstəqil auditorların rəyi	2-3
Maliyyə vəziyyəti haqqında hesabat	4
Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat	5
Kapitalda dəyişikliklər haqqında hesabat	6
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	7
Maliyyə hesabatları üzrə qeydlər:	
1. Giriş	8
2. Əsas mühasibat uçotu prinsipləri	9
3. Mühüm mühasibat təxminləri və təxmin edilən qeyri-müəyyənliklərin əsas mənbələri	19
4. Dərc olunmuş, lakin hazırda qəbul olunmamış standartlar	21
5. Pul vəsaitləri və onların ekvivalentləri	21
6. Müştərilərə verilmiş kreditlər və avanslar	22
7. Əmlak, avadanlıqlar və qeyri-maddi aktivlər	29
8. Digər aktivlər	30
9. Aktivdən istifadə hüququ və icarə öhdəlikləri	30
10. Borc alınmış vəsaitlər	31
11. Buraxılmış qiymətli kağızlar	32
12. Digər öhdəliklər	32
13. Nizamnamə kapitalı	32
14. Əlavə kapital	32
15. Xalis faiz gəlirləri	33
16. Haqq və komissiya xərcləri	33
17. İnzibati və əməliyyat xərcləri	33
18. Mənfəət vergisi	34
19. Təəhhüdlər və şərti öhdəliklər	35
20. Əlaqəli tərəflərlə bağlı əməliyyatlar	35
21. Kapitalın idarə olunması	36
22. Maliyyə alətlərinin ədalətli dəyəri	37
23. Risklərin idarə edilməsi siyasəti	38
24. Hesabat dövründən sonra baş vermiş hadisələr	45

**MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI
RƏHBƏRLİYİN MƏSULİYYƏTİ HAQQINDA BƏYANAT**

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

Bu bəyannamə Bank Olmayan Kredit Təşkilatı "İnkişaf üçün Maliyyə" MMC-nin (bundan sonra "Təşkilat") maliyyə hesabatları ilə bağlı Təşkilat rəhbərliyinin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədi ilə hazırlanmışdır.

Rəhbərlik, 31 dekabr 2024-cü il tarixinə Təşkilatın maliyyə vəziyyətini, həmin tarixdə başa çatmış il üzrə əməliyyat nəticələrini, pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişiklikləri əks etdirən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") uyğun maliyyə hesabatlarının düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqli və məqsədə uyğun təxminlərin və qararların qəbul edilməsi;
- Maliyyə hesabatlarının MHBS əsasında hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa, onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı;
- Yaxın gələcəkdə Təşkilat işini normal şərtlər altında davam etdiriyi halda, hesabat tarixinə maliyyə hesabatlarının daimilik prinsipi əsasında hazırlanması.

Rəhbərlik, həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Təşkilat daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Təşkilatın maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq düzgün hazırlanması və Təşkilatın maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Təşkilatın aktivlarının mühafizə edilməsinin təşkil olunması; və
- Saxtakarlıq, yanlışlıq və digər qanuna uyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə maliyyə hesabatları 16 may 2025-ci il tarixində Təşkilatın İdarə Heyəti tərəfindən təsdiq edilmişdir.

İdarə Heyəti adından:

Cəlal Əliyev

İdarə Heyətinin sədri

16 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası



Asif Əzimov

Baş mühasib

16 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası



MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

Bank Olmayan Kredit Təşkilatı “Inkişaf üçün Maliyyə” MMC-nin Təsisçisi və İdarə Heyatına:

Rəy

Biz Bank Olmayan Kredit Təşkilatı “Inkişaf üçün Maliyyə” MMC-nin (“Təşkilat”) 31 dekabr 2024-cü il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Təşkilatın 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlər baxımından ədalətli əks etdirir.

Rəy üçün Əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (MBESS məcəlləsi) tələblərinə uyğun olaraq Təşkilatdan asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübələri rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Səlahiyyətləri Verilmiş Şəxslərin Məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvələr nəticəsində əhəmiyyətli təhriflərin mövcud olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Təşkilatı ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativin olmadığı halda, rəhbərlik Təşkilatın fasılısız fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasılısız fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasılısız fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Təşkilatın maliyyə hesabatlarının hazırlanma prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti

Bizim məqsədimiz tərtib edilmiş maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq və ya xətalar nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlikdə əhəmiyyətli təhriflər mövcud olduğu hallarda, BAS-lara uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya xətalar nəticəsində yaranan bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtakarlıq və ya xətalar nəticəsində əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmak üçün yetərlər və münasib audit sübutlarını əldə edirik. Saxtakarlıq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamama riski xətalar nəticəsindən daha yüksəkdir, çünki saxtakarlıq sözləşmə, dələduzluq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Təşkilatın daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtlə, bu şərtlər çərçivəsində uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditi aid daxili nəzarəti başa düşürük.
- İstifadə edilmiş uçot siyasetinin uygunluğunu və rəhbərlik tərəfindən edilmiş uçot texminlərinin və əlaqəli məlumatların açıqlanmasının məqsədə uyğunluğunu qiymətləndiririk.
- Mühasibat uçotunun fasılısızlık prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uygunluğuna və əldə edilən audit sübutlarının əsasında Təşkilatın fəaliyyətini fasılısız davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaəətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında qənaəətə gəldiyimiz halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqəti cəlb etməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın təqdim edilməsi tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Təşkilatın fasılısız fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz idarəetmə səlahiyyətləri verilmiş şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

16 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası

Nexia Azerbaijan



BOKT "İNKİŞAF ÜÇÜN MALİYYƏ" MMC
MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNƏ
(Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	5	424,493	665,092
Müştərilərə verilmiş kreditlər və avanslar	6	10,248,408	10,092,997
Əmlak və avadanlıqlar	7	18,801	6,944
Qeyri-maddi aktivlər	7	292	1,020
Aktivlərdən istifadə hüququ	9	187,402	217,208
Mənfəət vergisi avans ödənişi		-	-
Təxirə salılmış mənfəət vergisi aktiv	18	27,068	-
Digər aktivlər	8	403,738	330,867
Cəmi aktivlər		11,310,202	11,314,128
Öhdəliklər və kapital			
Öhdəliklər			
Borc alınmış vəsaitlər	10	2,813,032	2,286,769
Buraxılmış qiymətli kağızlar	11	-	1,010,000
İcarə öhdəlikləri	9	193,600	222,330
Təxirə salılmış vergi öhdəlikləri	18	-	32,827
Digər öhdəliklər	12	248,218	392,382
Cəmi öhdəliklər		3,254,850	3,944,308
Kapital			
Nizamnamə kapitalı	13	300,000	300,000
Əlavə kapital	14	451,748	451,748
Bölgündürülməmiş mənfəət		7,303,604	6,618,072
Cəmi kapital		8,055,352	7,369,820
Cəmi öhdəliklər və kapital		11,310,202	11,314,128

İdarə Heyəti adından:

Cəlal Əliyev

İdarə Heyətinin sədri

16 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası



Asif Əzimov

Baş mühasib

16 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası

8-45-ci səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

BOKT "INKİŞAF ÜÇÜN MƏLİYYƏ" MMC

MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2024-cü il tarixində bitən il üzrə	31 dekabr 2023-cü il tarixində bitən il üzrə
Effektiv faiz metodundan istifadə etməklə hesablanmış faiz gəlirləri	15	3,279,752	2,997,651
Faiz xərcləri	15	(432,012)	(359,256)
Faiz götürən aktivlər üzrə ehtimal edilən zərər üçün ehtiyatlar təmin olunmamışdan əvvəl xalis faiz gəliri		2,847,740	2,638,395
Faiz götürən aktivlər üzrə ehtimal edilən zərər üçün ehtiyatların bərpası	7	162,897	485,946
Xalis faiz gəlirləri		3,010,637	3,124,341
İnzibati və əməliyyat xərcləri	17	(2,206,620)	(2,039,284)
Haqq və komissiya xərcləri	16	(135,514)	(146,940)
Xarici valyuta mövqeyinin dəyərləndirilməsi, xalis		99	(1)
Digər gəlirlər/(xərclər), xalis		14,879	37,416
Mənfəət vergisindən əvvəl gəlir		683,481	975,532
Mənfəət vergisi - cari mənfəət vergisi xərci	18	(57,844)	(53,718)
Mənfəət vergisi - təxirə salılmış mənfəət vergisi faydası	18	59,895	(108,796)
İl üzrə xalis mənfəət		685,532	813,018
İl üzrə digər məcmu gəlir, vergilər çıxılmaqla		-	-
İL ÜZRƏ CƏMİ MƏCMU MƏNFƏƏT		685,532	813,018

İdarə Heyəti adından:

Cəlal Əliyev

İdarə Heyətinin sədri

16 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası




Asif Əzimov
Baş mühasib

16 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası

8-45-ci səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

BOKT “İNKİŞAF ÜÇÜN MALİYYƏ” MMC
KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

	Nizamnamə kapitalı	Əlavə kapital	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
1 yanvar 2023-cü il	300,000	451,748	5,805,054	6,556,802
İl üzrə məcmu mənfəət	-	-	813,018	813,018
31 dekabr 2023-cü il	300,000	451,748	6,618,072	7,369,820
İl üzrə məcmu mənfəət	-	-	685,532	685,532
31 dekabr 2024-cü il	300,000	451,748	7,303,604	8,055,352

İdarə Heyəti adından:

Cəlal Əliyev

İdarə Heyatının sədri

16 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası

Asif Əzimov

Baş mühasib

16 may 2025-ci il
Bakı, Azərbaycan Respublikası



8-45-ci səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

BOKT "INKİŞAF ÜÇÜN MƏLİYYƏ" MMC
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2024-cü il tarixində bitən il üzrə	31 dekabr 2023-cü il tarixində bitən il üzrə
Əməliyyat fəaliyyəti			
Vergidən əvvəlki mənfəət		683,481	975,532
Qeyri-nəğd maddələri üzrə düzəlişlər:			
Faiz gəlirləri		(3,279,752)	(2,997,651)
Gözlənilən kredit zərərləri üzrə ehtiyatın bərpası		(162,897)	(485,946)
Müddətli borc öhdəlikləri üzrə faiz xərci		347,479	220,317
Buraxılmış qiymətli kağızlar üzrə faiz xərci		70,000	120,000
İcarə öhdəliyi üzrə faiz xərci		14,533	18,939
Istidəfə olunmamış məzuniyyət üçün təminat		(28,048)	(68,447)
Əmlak və avadanlıqların köhnəlməsi		4,208	1,418
Qeyri-maddi aktivlərin amortizasiyası		728	723
Aktivlərin istifadə həlqəsindən köhnəlməsi		138,493	143,444
Aktivlərin istifadə həlqəsindən silinməsi üzrə zərər		5,571	-
Məzənnə fərqindən yaranan xalis gəlir/zərər		99	(1)
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətinə yönəldilən pul vəsaitləri		(2,206,105)	(2,071,672)
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklər			
Müştərilərə verilmiş kreditlər və avanslar		(353,521)	(804,982)
Digər aktivlər		(72,871)	(98,626)
Digər öhdəliklər		(56,960)	(32,432)
Vergidən və faizlərdən əvvəl əməliyyat fəaliyyətinə yönəldilən xalis pul vəsaitləri		(2,689,457)	(3,007,712)
Ödənilmiş mənfəət vergisi		(117,000)	(32,308)
Müştərilərə verilmiş kreditlər və avanslar üzrə alınmış faiz		3,640,759	3,023,146
Müddətli borc öhdəlikləri üzrə ödənilmiş faiz		(292,322)	(135,643)
İcarə öhdəlikləri üzrə faiz məbləğin ödənişi		(14,533)	(18,939)
Əməliyyat fəaliyyətinə yönəldilən pul vəsaitləri		527,447	(171,456)
İnvestisiya fəaliyyəti			
Əmlak və avadanlıqların alınması		(16,065)	(5,263)
İnvestisiya fəaliyyətinə yönəldilən xalis pul vəsaitləri		(16,065)	(5,263)
Maliyyəlaşdırma fəaliyyəti			
Buraxılmış qiymətli kağızlar üzrə əsas borcun ödənişi		(1,000,000)	-
Buraxılmış qiymətli kağızlar üzrə faiz ödənişi		(80,000)	(120,000)
Müddətli borc öhdəliklərdən daxil olmalar		3,395,834	2,494,000
Müddətli borc öhdəliklərin qaytarılması		(2,924,728)	(1,417,607)
İcarə öhdəlikləri üzrə əsas məbləğin ödənişi		(142,988)	(147,522)
Maliyyəlaşdırma fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri		(751,882)	808,871
Məzənnə fərqindən yaranan xalis gəlir/zərər		(99)	-
Pul vəsaitləri və onların ekvivalentlərində xalis azalma		(240,599)	632,152
Pul vəsaitləri və onların ekvivalentləri, <i>ilin əvvəlinə</i>	5	665,092	32,940
Pul vəsaitləri və onların ekvivalentləri, <i>ilin sonuna</i>	5	424,493	665,092

İdarə Heyəti adından:

Cəlal Əliyev

İdarə Heyətinin sədri



Asif Əzimov
Baş mühasib

16 may 2025-ci il

Bakı, Azərbaycan Respublikası
8-45-ci səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

16 may 2025-ci il

Bakı, Azərbaycan Respublikası

BOKT “INKİŞAF ÜÇÜN MALİYYƏ” MMC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDE BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

1. GİRİŞ

Təşkilat və onun əsas fəaliyyəti

Təşkilat digər gəlir mənbəyi olmayan nisbətən az gəlirli şəxslərə mütəmadi olaraq maliyyə xidmətlərinin göstərilməsi məqsədilə Böyük Britaniyanın Oxfam təşkilatı tərəfindən yaradılmış qeyri-mənfəət maliyyə institutudur. Təşkilatın əsas məqsədi davamlı yerli maliyyə təşkiliati kimi xüsusən kənd yerlərində innovativ maliyyə xidmətləri göstərməklə Azərbaycanın sosial və iqtisadi inkişafına töhfə verməkdir.

Təşkilat 1997-ci ildə Böyük Britaniyanın Oxfam beynəlxalq humanitar təşkilatının nəzdində Əmanət və Kredit Layihəsi kimi yaradılmışdır. Təşkilat 23 sentyabr 2002-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 1067 dövlət qeydiyyat nömrəsi ilə məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçmişdir. 11 aprel 2003-cü il tarixində Təşkilat kreditlaşdırma əməliyyatları aparmaq üçün Azərbaycan Respublikası Mərkəzi Bankından (“ARMB”) lisenziya almışdır.

31 dekabr 2024-cü il tarixində Təşkilatın 11 filialı fəaliyyət göstərmişdir (31 dekabr 2023: 11).

Təşkilatın hüquqi ünvani və fəaliyyət göstərdiyi yer

Təşkilatın hüquqi ünvani: Həzi Aslanov küçəsi 115, mənzil 8, Bakı, Azərbaycan Respublikasıdır.

Təşkilatın faktiki ünvani: Kaspian Plaza 6-cı mərtəbə, Cəfər Cabbarlı küçəsi 44, Bakı, Azərbaycan Respublikası.

Təşkilatın mülkiyyət strukturu

Təşkilat tam olaraq səhmdarlara məxsusdur. Təşkilatın səhmdarları aşağıdakılardır:

	31 dekabr 2024-cü il tarixində bitən il üzrə		31 dekabr 2023-cü il tarixində bitən il üzrə	
	%	Məbləğ	%	Məbləğ
Oxfam Böyük Britaniya	100	300,000	100	300,000
Ümumi nizamnamə kapitalı	100	300,000	100	300,000

Təşkilatın əməliyyat mühiti

Təşkilatın fəaliyyəti əsasən Azərbaycan Respublikasının ərazisində yerləşir. Beləliklə, Təşkilatın inkişafda olan bazar iqtisadiyyatının xüsusiyətləri ilə səciyyələnən Azərbaycanın iqtisadi bazarlarında fəaliyyətlə bağlı risklərə məruz qalır. Hüquqi, vergi və normativ baza və rejimlərin inkişafi davam edir, lakin onların müddəalarının həm fərqli şərh olunması, həm də tez-tez dəyişdirilməsi müşahidə olunur. Bütün bunların və sair hüquqi və vergi maneələri nəticəsində Azərbaycanda fəaliyyət göstərən müəssisələr müxtəlif çətinliklərlə üzləşirlər.

Maliyyə hesabatlarında Azərbaycandakı biznes mühitinin Təşkilatın fəaliyyətinə və maliyyə vəziyyətinə təsiri Təşkilatın rəhbərliyi tərəfindən qiymətləndirilir. Gələcəkdə biznes mühiti rəhbərliyin cari qiymətləndirməsindən fərqlənə bilər.

Beynəlxalq kredit reyting agentlikləri mütəmadi olaraq Azərbaycan Respublikasının kredit reytingini qiymətləndirirlər. 2024-ci ildə Fitch və S&P Azərbaycan Respublikasının reytingini “BB+” olaraq qiymətləndirmişdir. Moody's Investors Service, ölkə üçün “Ba1” kredit reytingini təyin etmişdir.

Azərbaycan manatı 2024-cü il ərzində ABŞ Dolları nisbətində sabit qalmışdır. Lakin, gələcək dövrdə məzənnə üzrə qeyri-müəyyənlik və bank sisteminin davam edən həssaslığı görülən tədbirlərin real iqtisadiyyata ötürülməsinə mane olur.

Azərbaycan Respublikasının gələcək iqtisadi inkişafi əsasən hökumətin vergi, hüquq, tənzimləyici və siyasi islahatlarla birlikdə həyata keçirdiyi iqtisadi, maliyyə və pul tədbirlərinin səmərəliliyindən asılıdır. Rəhbərlik, Təşkilatın fəaliyyətinə təsir göstərəcək iqtisadi mühitdəki bütün islahatları və nəticədə onların,

BOKT “İNKİŞAF ÜÇÜN MALİYYƏ” MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manati ilə)

təşkilatın maliyyə vəziyyətinə necə təsir göstərə biləcəyini proqnozlaşdırmaq iqtidarında deyil. Rəhbərlik hazırda müxtəlif neft qiymətləri üzrə həssaslıq təhlili həyata keçirir və biznesin davamlılığını təmin etmək üçün müvafiq tədbirlər planı hazırlanır.

2. ƏSAS MÜHASİBAT UÇOTU PRİNSİPLƏRİ

Faiz

Effektiv faiz dərəcəsi

Faiz gəlirləri və xərcləri effektiv faiz üsulundan istifadə etməklə mənfiət və zərərdə tanınır. “Effektiv faiz dərəcəsi” maliyyə alətinin gözlənilən istifadə müddəti boyu gələcək ödənişləri və gəlirləri dəqiq olaraq:

- maliyyə aktivinin ümumi balans dəyəri; və ya
- maliyyə öhdəliyinin amortizasiya edilmiş dəyərinə diskontlaşdırın dərəcədir.

Alınmış və yaradılmış kredit üzrə dəyərsizləşmiş aktivlər istisna olmaqla, digər maliyyə alətləri üçün effektiv faiz dərəcəsini hesablayarkən Təşkilat gələcək pul vəsaitlərini, maliyyə alətlərinin bütün müqavila şərtlərini nəzərə almaqla, kredit zərərlərini nəzərə almadan qiymətləndirir. Alınmış və ya yaranmış kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri üçün kredit üzrə uyğunlaşdırılmış effektiv faiz dərəcəsi, ehtimal olunan kredit zərərləri daxil, gözlənilən gələcək pul vəsaitləri nəzərə alınmaqla hesablanır.

Effektiv faiz dərəcəsinin hesablanmasına effektiv faiz dərəcəsinin ayrılmaz tərkib hissəsi olan əməliyyat xərcləri və ödənilmiş və ya alınmış haqlar və ya bəndlər daxildir. Əməliyyat xərclərinə maliyyə aktivi və ya maliyyə öhdəliyinin alınmasına və ya verilməsinə bilavasitə tətbiq edilə bilən məxsusi xərclər daxildir.

Amortizasiya edilmiş dəyər və ümumi balans dəyəri

Maliyyə aktivlərinin və ya maliyyə öhdəliklərinin “amortizasiya edilmiş dəyəri” maliyyə aktivlərinin və ya maliyyə öhdəliklərinin ilkin tanınması zamanı əsas məbləğ üzrə ödəmələri çıxmaqla, ilkin məbləğ və ödəniş müddətinin sonundakı məbləğ arasında hər hansı fərqli effektiv faiz üsulu ilə xalis amortizasiyanı daxil etməklə və ya çıxmaqla və (maliyyə aktivləri üçün) hər hansı ehtimal olunan kredit zərəri ehtiyatına uyğunlaşdırmaqla hesablanmış məbləğdir.

Amortizasiya dəyərində hesablanan “maliyyə aktivinin ümumi balans dəyəri” maliyyə aktivinin hər hansı ehtimal olunan kredit zərəri ehtiyatına uyğunlaşdırılmazdan əvvəl amortizasiya edilmiş dəyəridir.

Faiz gəlirləri və faiz xərclərinin hesablanması

Maliyyə aktivi və ya maliyyə öhdəliyinin effektiv faiz dərəcəsi maliyyə aktivi və ya maliyyə öhdəliyinin ilkin tanınması zamanı hesablanır. Faiz gəlirləri və ya xərclərinin hesablanması zamanı effektiv faiz dərəcəsi aktivin (aktiv kredit üzrə dəyərsizləşmədikdə) ümumi balans dəyərinə və ya öhdəliyin amortizasiya edilmiş dəyərinə tətbiq edilir.

İlkin tanınmadan sonra kredit üzrə dəyərsizləşən maliyyə aktivlərinin faiz gəlirləri isə effektiv faiz dərəcəsini maliyyə aktivinin amortizasiya edilmiş dəyərinə tətbiq etməklə hesablanır. Aktiv artıq kredit üzrə dəyərli olduqda faiz gəlirləri yenə ümumi balans dəyərində hesablanır.

İlkin tanınma zamanı kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri üçün faiz gəliri aktivin amortizasiya edilmiş dəyərinə kredit üzrə düzəliş edilmiş effektiv faiz üsulunu tətbiq etməklə hesablanır. Faiz gəlirinin hesablanması hətta aktivin kredit riski azaldıqda belə yenidən ümumi balans dəyəri əsasında hesablanır..

Maliyyə aktivlərinin nə zaman kredit üzrə dəyərsizləşdiyi haqqında məlumat üçün 3 sayılı Qeydə baxın.

BOKT "INKİŞAF ÜCÜN MALİYYƏ" MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

Təqdimat

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda təqdim olunan effektiv faiz üsulu ilə hesablanan faiz gəlirlərinə amortizasiya edilmiş dəyərdə hesablanan maliyyə aktivləri üzrə faizlər daxildir. Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda təqdim olunan faiz xərclərinə amortizasiya edilmiş dəyərdə hesablanan maliyyə öhdəlikləri daxildir.

Mənfəət və ya zərər və digər məcmu gəlirdə təqdim edilən digər faiz gəlirlərinə maliyyə icarələrinə xalis investisiyalar üzrə faiz gəlirləri daxildir.

Xarici valyutanın çevirilməsi

Monetar aktivlər və öhdəliklər ARMB-nin müvafiq hesabat dövrünün sonuna qüvvədə olan rəsmi valyuta məzənnəsinə uyğun olaraq Təşkilatın hər bir müəssisəsinin funksional valyutاسına çevirilir. Bu cür əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsi və monetar aktiv və öhdəliklərin ARMB-nin ilin sonuna müəyyən etdiyi rəsmi məzənnə ilə Təşkilatın hər bir müəssisəsinin funksional valyutاسına çevirilməsi nəticəsində yaranan gəlir və zərər mənfəət və ya zərərdə (xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərər çıxılmaqla gəlir kimi) tanınır. İlin sonuna qüvvədə olan məzənnə ilə çevrilən ilkin dəyərlə qiymətləndirilən qeyri-monetar maddələrə tətbiq edilmir. Xarici valyutada olan və ədalətli dəyərlə qiymətləndirilən qeyri-monetar maddələr, o cümlədən pay alətləri ədalətli dəyərin müəyyən edildiyi tarixə qüvvədə olan məzənnələrdən istifadə etməklə təqdimat valyutاسına çevirilir.

Məzənnə dəyişikliklərinin xarici valyutada olan və ədalətli dəyərlə qiymətləndirilən qeyri-monetar maddələrə təsiri ədalətli dəyərin dəyişməsindən yaranan gəlir və ya zərərin bir hissəsi kimi əks etdirilir.

İl sonunda xarici valyuta qalıqlarının çevriləməsində Təşkilat tərəfindən istifadə olunan rəsmi valyuta məzənnələri aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
AZN / 1 ABŞ dolları	1.7000	1.7000
AZN / 1 Avro	1.7724	1.8766

Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitlərinə və onların ekvivalentlərinə ədalətli dəyərinin dəyişmə riski çox aşağı olan və Təşkilat tərəfindən qısamüddətli öhdəliklərin idarə olunmasında istifadə edilən əsginaslar və sikkə pullar, digər banklarda saxlanılan məhdudlaşdırılmış qalıqlar və ilkin ödəniş müddəti üç aydan az olan yüksək lикvidli maliyyə aktivləri daxildir. Maliyyə vəziyyəti haqqında hesabatda pul vəsaitləri və onların ekvivalentləri amortizasiya edilmiş dəyər əsasında əks olunur.

Maliyyə aktivləri və maliyyə öhdəlikləri

Təsnifat

İlkin tanınma zamanı maliyyə aktivləri ya amortizasiya edilmiş dəyərdə, DMGVƏD və ya MZVƏD kimi təsnif edilir. Maliyyə aktivləri aşağıdakı şərtlərə cavab verdikdə və mənfəət və ya zərərdə ədalətli dəyər kateqoriyasına aid olmadıqda amortizasiya edilmiş dəyərdə qiymətləndirilir:

- aktiv müqavilə üzrə pul axınlarını toplamaq üçün aktivləri saxlamaq məqsədi daşıyan biznes modeli çərçivəsində saxlanılır; və
- maliyyə aktivinin müqavilə şərtləri müəyyənləşdirilmiş tarixlərdə ödənilməmiş əsas məbləğ üzrə yalnız əsas məbləğ və faizin ödənişlərindən (YƏMFÖ) ibarət olan pul axınlarına təkan verir.

Borc aləti aşağıdakı şərtlərin hər ikisini ödədikdə və MZVƏD kimi müəyyən edilmədikdə, DMGVƏD-də ölçülür:

BOKT “INKİŞAF ÜÇÜN MALİYYƏ” MMC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDE BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

- aktiv həm müqavilə üzrə pul axınlarının toplanması və həm də maliyyə aktivlərinin satılması məqsədi daşıyan biznes modeli çərçivəsində saxlanılır; və
- maliyyə aktivinin müqavilə şərtləri müəyyənləşdirilmiş tarixlərdə ödənilməmiş əsas məbləğ üzrə yalnız əsas məbləğ və faizin ödənişlərindən ibarət olan pul axınlarına təkan verir.

Amortizasiya edilmiş dəyərdə ölçülən maliyyə aktivləri kimi mənfəət və ya zərərdə tanınan aşağıdakılardan istisna olmaqla, digər məcmu gəlirdə ədalətli dəyərdə ölçülən borc maliyyə aktivləri üzrə mənfəət və zərərlər digər məcmu gəlirdə tanınır:

- effektiv faiz üsulundan istifadə etməklə faiz gəliri;
- EOKZ və əvəzləşdirmələr; və
- xarici valyuta mübadiləsi üzrə gəlirlər və zərərlər.

Biznes modelinin qiymətləndirilməsi

Təşkilat maliyyə aktivinin portfel səviyyəsində saxlandığı biznes modelinin məqsədini qiymətləndirəcək, cənubi bu, biznesin idarə olunması və məlumatların rəhbərliyə təqdim edilməsi üsulunu daha düzgün əks etdirir. Bu zaman aşağıdakı məlumatlar nəzərə alınır:

- portfel üçün müəyyən edilmiş siyasetlər və məqsədlər, həmin siyasetlərin praktikada tətbiqi. Xüsusilə, rəhbərliyin strategiyasının müqavilə üzrə faiz gəlirlərinin əldə edilməsinə, xüsusi faiz dərəcəsi profilinin saxlanması, maliyyə aktivlərinin müddətinin həmin aktivləri maliyyələşdirən öhdəliklərin müddətinə uyğunlaşdırılmasına və ya aktivlərin satışı vasitəsilə pul axınlarının realizasiyasına fokuslanıb-fokuslanmaması;
- portfelin göstəriciləri necə qiymətləndirilir və Təşkilatın rəhbərliyinə necə çatdırılır;
- biznes modelinin (və həmin biznes modeli çərçivəsində saxlanılan maliyyə aktivlərinin) performansına təsir edən risklər və bu risklərin necə idarə olunması;
- biznesin menecerləri necə mükafatlandırılır – məsələn, mükafatlandırma idarə olunan aktivlərin ədalətli dəyərindən və ya müqavilə üzrə pul vəsaitlərinin hərəkətindən asılıdır; və
- əvvəlki dövrlərdə satışların tezliyi, həcmi və müddəti, bu satışların səbəbləri və gələcək satış fəaliyyəti barədə gözləntilər. Bununla belə, satış fəaliyyəti barədə məlumat ayrıca deyil, maliyyə aktivlərinin idarə olunması üzrə Təşkilatın məqsədində necə nail olunmasının və pul axınlarının necə realizasiya edilməsinin ümumi qiymətləndirilməsi çərçivəsində nəzərə alınır.

Müqavilə üzrə pul axınlarının yalnız əsas məbləğ və faiz ödənişləri olub-olmamasının qiymətləndirilməsi

Bu qiymətləndirmənin məqsədləri üçün “əsas məbləğ” dedikdə, ilkin tanınma zamanı maliyyə alətinin ədalətli dəyəri nəzərdə tutulur. “Faiz” dedikdə, pulun zaman dəyəri, müəyyən dövr ərzində ödənilməmiş əsas məbləğlə bağlı kredit riski və digər əsas kredit riskləri və xərcləri (məs. likvidlik riski və inzibati xərclər), eləcə də mənfəət marjası üçün ödəniş nəzərdə tutulur.

Müqavilə üzrə pul axınlarının yalnız əsas məbləğ və faiz ödənişləri olub-olmamasının qiymətləndirilməsində Təşkilat alətin müqavila şərtlərini nəzərə alacaq. Bu qiymətləndirmə maliyyə aktivində həmin aktivin bu şərtə əməl etməməsi ilə nəticələnən, müqavilə üzrə pul axınlarının müddəti və ya məbləğini dəyişə bilən müqavilə şərtinin olub-olmamasını əhatə edəcək. Qiymətləndirmə zamanı Təşkilat aşağıdakılari nəzərə alacaq:

- pul axınlarının məbləği və müddətin dəyişəcək şərti hadisələr;
- kapitalın borca nisbətinin xüsusiyyətləri;
- vaxtından əvvəl ödəniş və müddətin uzadılma şərtləri;
- Təşkilatın iddiasını müəyyənləşdirilmiş aktivlərdən pul axınlarına məhdudlaşdırın şərtlər məs. regressiz aktivlər; və

BOKT "İNKİŞAF ÜCÜN MALİYYƏ" MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

- pulun zaman dəyəri üzrə ödənişi dəyişən xüsusiyyətlər – məs. faiz dərəcələrinin mütəmadi olaraq yenilənməsi.

Yenidən təsnifat

Maliyyə aktivləri, Təşkilatın maliyyə aktivlərini idarə etməsi üzrə biznes modelini dəyişməsindən sonrakı dövr istisna olmaqla, ilkin tanınmadan sonra yenidən təsnif edilmir.

Təşkilat maliyyə aktivlərinin idarə edilməsi üzrə biznes modelini dəyişdikdə həmin maliyyə aktivlərini yenidən təsnif etməlidir. Belə dəyişikliklərin tez-tez baş verməyacəyi gözlənilir. Belə dəyişikliklər xarici və daxili dəyişikliklər nəticəsində Təşkilatın üst rəhbərliyi tərəfindən müəyyən edilir və bu Təşkilatın əməliyyatları üçün əhəmiyyətli olmalıdır və xarici tərəflərə nümayiş etdirilməsi mümkün olmalıdır. Müvafiq olaraq, Təşkilatın biznes modelində dəyişiklik yalnız Təşkilatın öz əməliyyatları üçün əhəmiyyətli fəaliyyəti dayandırıldıqda və ya başlıdıqda, məsələn, Təşkilat biznes aldıqda, satıldıqda və ya ləğv etdiğə baş verəcək.

Maliyyə öhdəlikləri

Təşkilat öz maliyyə öhdəliklərini amortizasiya dəyərində qiymətləndirilən kimi təsnif edir.

Maliyyə öhdəlikləri ilkin tanınmadan sonra təkrar təsnif edilmir.

Maliyyə aktivləri

Maliyyə aktivinin şərtləri dəyişərsə, Təşkilat dəyişmiş aktiv üzrə pul vəsaitlərinin əhəmiyyətli dərəcədə dəyişib-dəyişmədiyini qiymətləndirir. Pul vəsaitlərində əhəmiyyətli fərqlər olduğu təqdirdə ("əhəmiyyətli modifikasiya") ilkin maliyyə aktivi üzrə pul vəsaitlərinə dair müqavilə üzrə hüquqların vaxtı keçmiş sayılır. Belə olan halda ilkin maliyyə aktivinin tanımması dayandırılır və yeni maliyyə aktivi müvafiq əməliyyat xərcləri daxil olmaqla ədalətli dəyərdə tanınır. Modifikasiya ilə əlaqədar daxil olan istənilən haqların uçtu aşağıdakı şəkildə aparılır:

- yeni aktivin ədalətli dəyərinin müəyyən edilməsi zamanı nəzərə alınan haqlar və müvafiq əməliyyat xərclərinin ödəniş haqları aktivin ilkin qiymətləndirilməsinə daxil edilir; və
- digər haqlar tanınmanın dayandırılması üzrə gəlir və ya zərərin bir hissəsi kimi mənfəət və ya zərərdə tanınır.

Mövcud maliyyə aktivləri və ya maliyyə öhdəlikləri üzrə pul vəsaitlərində modifikasiya mövcud müqavilə şərtlərindən qaynaqlandığı təqdirdə modifikasiya sayılır. Məsələn, kredit sövdələşməsi Təşkilatdan tələb etdiyi təqdirdə ARMB-nin əsas faiz dərəcələrindəki dəyişikliklərə görə Təşkilatın faiz dərəcələrinə tətbiq etdiyi modifikasiyalar.

Təşkilat modifikasiyanın əhəmiyyətli olub-olmadığını, yəni ilkin maliyyə aktivi və dəyişikliyə uğramış və ya yeri dəyişdirilmiş maliyyə aktivi üzrə pul vəsaitlərinin əhəmiyyətli dərəcədə fərqləndiyinə dair kəmiyyət və keyfiyyət qiymətləndirməsi aparır. Təşkilat kəmiyyət və keyfiyyət amillərinə əsaslanaraq modifikasiyanın əhəmiyyətli olub-olmadığını növbəti ardıcılıqla qiymətləndirir: keyfiyyət amilləri, kəmiyyət amilləri, keyfiyyət və kəmiyyət amillərinin birgə təsiri. Pul vəsaitləri əhəmiyyətli dərəcədə fərqləndiyi təqdirdə ilkin maliyyə aktivi üzrə pul vəsaitlərinə dair müqavilə hüquqlarının vaxtı bitmiş sayılır. Bu qiymətləndirmə zamanı Təşkilat maliyyə öhdəliklərinin tanınmasının dayandırılması təlimatını nümunə götürür.

Təşkilat aşağıdakı keyfiyyət amillərinə əsaslanaraq modifikasiyanın əhəmiyyətli olduğu qənaətinə gəlir:

- maliyyə aktivinin valyutasının dəyişməsi;

BOKT "İNKİŞAF ÜÇÜN MALİYYƏ" MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXINDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

- maliyyə aktivinin şərtlərində yalnız əsas məbləğ və faiz ödəmələri meyarına uyğunsuzluqla nəticələnən dəyişiklik (məs., konvertasiya funksiyasının əlavə edilməsi).

Pul vəsaitləri borcalanın maliyyə çətinlikləri yaşadığı zaman modifikasiya edilərkən, adətən modifikasiyanın məqsədi şərtləri əhəmiyyətli dərəcədə fərqlənən yeni aktiv yaratmaq deyil, ilkin müqavila şərtlərinin mümkün qədər bərpə edilməsidir. Təşkilat maliyyə aktivini pul vəsaitlərinin bağışlanması ilə nəticələnəcək şəkildə dəyişməyi planlaşdırıldıqda ilk önce aktiv qisminin modifikasiyadan əvvəl silinib-silinməyəcəyini nəzərə alır (borcların silinməsi siyaseti aşağıda təqdim edilmişdir). Bu yanaşma kəmiyyət qiymətləndirməsinə təsir göstərir və belə olan hallarda tanınmanın dayandırılması meyarlarının heç də həmişə nəzərə alınmadığını göstərir. Daha sonra Təşkilat modifikasiyanın əhəmiyyətli olub-olmadığını dair keyfiyyət qiymətləndirməsi aparır.

Amortizasiya edilmiş dəyərdə ölçülən maliyyə aktivinin modifikasiyası maliyyə aktivinin tanınmasının dayandırılması ilə nəticələnmədikdə Təşkilat ilk önce aktivin ilkin effektiv faiz dərəcəsindən istifadə etməklə maliyyə aktivinin ümumi balans dəyərini təkrar hesablayır və alınmış düzəliş mənfaət və ya zərərdə modifikasiya üzrə gəlir və ya zərər kimi təmirir. Üzən dərəcəli maliyyə aktivlərində modifikasiya üzrə gəlir və ya zərəri hesablamaq üçün istifadə edilən ilkin effektiv faiz dərəcəsinin modifikasiya anında mövcud bazar şərtlərini əks etdirməsi məqsədilə düzəlişlər edilir. Modifikasiyanın bir hissəsi olan istonilən ödənilmiş xərclər və haqlar və alınan haqlar modifikasiya edilmiş maliyyə aktivinin ümumi balans dəyərində əks etdirilir və modifikasiya edilmiş maliyyə aktivinin qalan müddəti boyu amortizasiya edilir.

Modifikasiya borcalanın maliyyə çətinlikləri ilə bağlı həyata keçirildiyi təqdirdə gəlir və ya zərər dəyərsizləşmə zərərləri ilə birləşdikdə təqdim edilir. Digər hallarda isə effektiv faiz üsulundan istifadə etməklə hesablanmış faiz gəliri kimi təqdim edilir.

Borcalanın kredit məbləğini vaxtından əvvəl əhəmiyyətli carimaya məruz qalmadan faizsiz ödəmək seçimi olduğu sabit dərəcəli kreditlər üçün Təşkilat faiz dərəcəsini üzən dərəcəli maliyyə alətləri üzrə təlimatdan çıxış edərək cari bazar dərəcəsinə uyğun dəyişir. Bu o deməkdir ki, effektiv faiz dərəcəsinə də gözləntilərə uyğun düzəlişlər edilir.

Maliyyə öhdəlikləri

Təşkilat maliyyə öhdəliyinin tanınmasını şərtləri dəyişdikdə və dəyişmiş öhdəlik üzrə pul vəsaitləri əhəmiyyətli dərəcədə fərqləndikdə dayandırır. Belə olan halda dəyişmiş şərtlər əsasında yeni maliyyə öhdəliyi ədalətli dəyərdə tanınır. Maliyyə öhdəliyinin balans dəyərindəki fərqliğ edilir və yeni maliyyə öhdəliyi dəyişmiş şərtlərlə mənfaət və ya zərərdə tanınır. Ödənilmiş kompensasiyaya örtürləməsiz qeyri-maliyyə aktivləri (əgər varsa) və yeni dəyişdirilmiş maliyyə öhdəliyi daxil olmaqla öhdəliklər daxildir.

Təşkilat keyfiyyət amilləri, kəmiyyət amilləri və birləşdikdə keyfiyyət və kəmiyyət amillərini nəzərə alaraq modifikasiyanın əhəmiyyətli olub-olmamasının kəmiyyət və keyfiyyət qiymətləndirməsini aparır. Təşkilat aşağıdakı keyfiyyət amillərinə əsaslanaraq modifikasiyanın əhəmiyyətli olduğu qərarına gəlir:

- maliyyə öhdəliyinin valyutasının dəyişməsi;
- konvertasiya funksiyasının daxil edilməsi;
- maliyyə öhdəliyində subordinasiyanın dəyişməsi.

Yeni şərtlərə əsasən, alınmış haqlar çıxılmaqla ödənilmiş haqlar daxil və ilkin effektiv faiz dərəcəsinə əsasən diskontlaşdırılmaqla, diskontlaşdırılmış cari dəyər ilkin maliyyə öhdəliyi üzrə qalan pul vəsaitlərinin diskontlaşdırılmış cari dəyərindən ən azı 10 faiz fərqləndikdə kəmiyyət qiymətləndirməsinin şərtləri əhəmiyyətli dərəcədə fərqlənir.

Maliyyə öhdəliyində modifikasiya tanınmanın dayandırılmasına səbəb olmadıqda öhdəliyin amortizasiya edilmiş dəyəri dəyişikliyə uğramış pul vəsaitlərinin ilkin effektiv faiz dərəcəsində diskontlaşdırılması və

BOKT "İNKİŞAF ÜÇÜN MALİYYƏ" MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

alanın gəlir və ya zərərin mənfiət və ya zərərdə tanınması ilə təkrar hesablanır. Üzən dərəcəli maliyyə öhdəlikləri üçün dəyişmiş gəlir və ya zərəri hesablamaq məqsədilə istifadə edilən ilkin effektiv faiz dərəcəsinə modifikasiya zamanı cari bazar şərtlərini əks etdirməsi üçün düzəlişlər edilir. Bununla bağlı yaranan hər hansı xərclər və ya haqlar öhdəliyin balans dəyərinə düzəliş kimi tanınır və alət üzərində effektiv faiz dərəcəsinin təkrar hesablanması yolu ilə dəyişikliyə uğramış maliyyə öhdəliyinin qalan müddəti üzrə amortizasiya edilir.

Ehtimal olunan kredit zərərləri

Təşkilat MZVƏD-də ölçülülməyən növbəti maliyyə alətləri üzrə ehtimal olunan kredit zərərləri (EOKZ) üçün zərər ehtiyatlarını tanır: borc alətləri olan maliyyə aktivləri; icarə debitor borcları.

Təşkilat zərər ehtiyatlarını, 12 aylıq EOKZ kimi hesablanmış aşağıdakılardan istisna olmaqla, ömürlük EOKZ məbləğinə bərabər qiymətləndirir:

- hesabat tarixində kredit riski aşağı müəyyən edilən borc alətləri;
- ilkin tanınmadan sonra kredit riski əhəmiyyətli dərəcədə artmayan digər maliyyə alətləri.

12 aylıq EOKZ hesabat tarixindən sonra 12 ay ərzində mümkün olan maliyyə aləti üzrə defolt hadisələri nəticəsində yaranan EOKZ-nin bir hissəsidir. 12 aylıq EOKZ tanınan maliyyə alətləri "1-ci Mərhələ" maliyyə aləti adlandırılır.

Ömürlük EOKZ maliyyə alətinin gözlənilən müddəti ərzində mümkün bütün defolt hadisələrindən yaranan EOKZ-dir. Ömürlük EOKZ tanınan, kredit riski ilkin tanınmadan sonra əhəmiyyətli dərəcədə artan, lakin kredit üzrə dəyərsizləşməyən maliyyə alətləri "2-ci Mərhələ"yə, kredit üzrə dəyərsizləşən maliyyə alətləri isə "3-cü Mərhələ"yə aid edilir.

EOKZ-nin ölçüləməsi

EOKZ kredit zərərlərinin ehtimal əsasında ölçülümiş qiymətləndirilməsidir və aşağıdakı kimi ölçülür:

- hesabat tarixində kredit üzrə dəyərsizləşməmiş maliyyə aktivləri: bütün gözlənilən əldə edilməmiş pul vəsaitlərinin cari dəyəri – yəni müqavilə əsasında müəssisəyə ödəniləcək pul vəsaitləri ilə Təşkilatın əldə etməyi gözlədiyi pul vəsaitləri arasındaki fərq;
- hesabat tarixində kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri: ümumi balans dəyəri ilə hesablanmış göləcək pul axınları arasındaki fərq.

Kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri

Hər hesabat tarixində Təşkilat amortizasiya edilmiş dəyərdə hesablanmış maliyyə aktivlərinin kredit üzrə dəyərsizləşib-dəyərsizləşmədiyini qiymətləndirir. Maliyyə aktivin onun göləcək pul axınlarına mənfi təsir göstərən bir və ya daha çox hadisə baş verdikdə "kredit üzrə dəyərsizləşir". Maliyyə aktivinin kredit üzrə dəyərsizləşməsinin sübutlarına aşağıdakı müşahidə edilə bilən məlumatlar daxildir:

- borcalan Təşkilata olan hər hansı kredit ödənişinin vaxtını 90 gündən çox gecikdirir;
- bank hesabından istifadədə məhdudiyyətlər və ya banklarda depozit və yatırımlar üzrə gecikmiş ödənişlər 7 gündən çox çəkir;
- borcalanın mühüm maliyyə çətinliyi ilə üzləşməsi;
- Təşkilatın əks təqdirdə nəzərdən keçirməyəcəyi şərtlərlə kreditin restrukturlaşdırılması.

Borcalanın maliyyə vəziyyətinin pişəşməsinə görə şərtləri yenidən razılışdırılmış kredit, müqavilə üzrə pul vəsaitlərinin ödənilməyəcəyi riskinin əhəmiyyətli dərəcədə azaldığı və dəyərsizləşmənin başqa əlamətlərinin olmadığı hallar istisna olmaqla, kredit üzrə dəyərsizləşmiş sayılır. Əlavə olaraq, ödənişi 90 gündən çox gecikdirilmiş pərakəndə kredit dəyərsizləşmiş sayılır.

BOKT "İNKİŞAF ÜÇÜN MALİYYƏ" MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

Maliyyə vəziyyəti haqqında hesabatda ehtimal olunan kredit zərəri üçün ehtiyatın təqdimatı

Amortizasiya edilmiş dəyərdə ölçülən maliyyə aktivləri və maliyyə icarələrinə xalis investisiyaların ehtimal olunan kredit zərərləri üzrə ehtiyat maliyyə vəziyyət haqqında hesabatda aktivlərin ümumi balans dəyərindən çıxılma kimi təqdim olunur.

Borcların silinməsi

Kreditlər maliyyə aktivlərini tam və ya qismən bərpa etmək üçün əsaslı gözlənti olmadığı təqdirdə tam və ya qismən silinir. Bu adətən Təşkilat borcalanın silinməsi nəzərdə tutulan məbləği ödəmək üçün kifayət qədər pul vəsaiti yaradacaq aktivlərinin və ya gəlir mənbəyinin olmadığını müəyyən etdikdə baş verir. Bu qiymətləndirmə fərdi aktiv səviyyəsində həyata keçirilir.

Əvvəller silinmiş məbləğlərin bərpası mənfəət və ya zərər və digər məcmu gəlir hesabatında "ehtimal olunan kredit zərərləri" nə daxil edilir.

Silinmiş maliyyə aktivləri ödəniləcək məbləğlərin bərpası üzrə Təşkilat prosedurlarına əməl etmək məqsədilə hüquqi tədbirlərin predmeti olaraq qalır.

Gəlir və xərclərin tanınması

Maliyyə aktivləri və maliyyə öhdəlikləri üzrə effektiv faiz dərəcəsinin tərkib hissəsi olan haqq və komissiya gəlirləri və xərcləri effektiv faiz dərəcəsinə daxil edilir.

Digər haqq və komissiya xərcləri mənfəət və ya zərərdə müvafiq əməliyyat və xidmətlər göstərildiyi zaman əks olunur.

Əməliyyat icarələri çərçivəsində edilmiş ödənişlər icarə müqaviləsinin müddəti üzrə düz xətt prinsipi əsasında mənfəət və ya zərərdə əks olunur. Alınmış icarə mükafatları icarə müqaviləsinin müddəti üzrə ümumi icarə xərclərinin ayrılmaz hissəsi kimi əks olunur.

Müştərilərə verilmiş kreditlər

İlin sonuna olan maliyyə vəziyyəti haqqında hesabatda "Müştərilərə verilmiş kreditlər" bəndinə müştərilərə verilmiş amortizasiya edilmiş dəyərdə qiymətləndirilən kreditlər daxildir; onlar ilk olaraq məxsusi birbaşa əməliyyat xərcləri əlavə edilməklə ədalətli dəyərdə, daha sonra effektiv faiz üsulu ilə amortizasiya edilmiş dəyərdə qiymətləndirilir.

Maliyyə icarələri üzrə debitor borcları

Təşkilatın icarədar olduğu, sahibkarlıqla bağlı bütün risk və mükafatların icarəciyə ötürüldüyü icarələrdə icarəyə verilmiş aktivlər maliyyə icarələrinə investisiya kimi təqdim olunur və gələcək icarə ödənişlərinin cari dəyərində uçota alınır. Maliyyə icarələrinə investisiyalar ilkin olaraq icarə şərtləri qüvvəyə mindikdə başlangıçda (icarə müqaviləsinin erkən tarixində və tərəflərin icarənin əsas şərtlərinə əməl etdiyi tarixdə) müəyyən edilən diskontlaşdırma dərəcəsini tətbiq etməklə tanınır.

Ümumi debitor borcu ilə cari dəyər arasında fərq qazanılmamış maliyyə gəlirlərini əks etdirir. Bu gəlirlər icarə müddəti ərzində xalis investisiya üsulundan (vergidən əvvəl) istifadə etməklə tanınır. Bu sabit dövri gəlirlilik dərəcəsini əks etdirir. İcarə şərtlərinin razılışdırılması və təşkili ilə bağlı xərclər maliyyə icarəsi debitor borclarının ilkin qiymətləndirməsinə daxil edilir və icarə müddəti ərzində tanınan gəlirdən çıxılır. İcarələrdən daxil olan maliyyə gəliri mənfəət və ya zərərdə faiz gəlirlərinə aid edilir.

BOKT "INKİŞAF ÜÇÜN MALİYYƏ" MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDE BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

Əmlak və avadanlıqlar

Əmlak və avadanlıqlar hər hansı yiğilmiş amortizasiya və dəyərsizləşmə üzrə zərərlər çıxılmaqla, ilkin dəyərdə uçota alınır.

Rəhbərlik hər bir hesabat dövrünün sonunda əmlak və avadanlıqlar üzrə dəyərsizləşmə əlamətlərinin mövcudluğunu qiymətləndirir. Əgər bu cür əlamətlər mövcud olarsa, rəhbərlik bərpə edilə bilən dəyəri təxmin edir. Aktivin bərpə edilə bilən dəyəri onun satış üzrə məsrəfləri çıxılmaqla ədalətli dəyəri və istifadə dəyərindən daha yüksək olan dəyəridir. Əmlak və avadanlıqların balans dəyəri onların bərpə edilə bilən dəyərindən çox olduqda, bərpə edilə bilən məbləğdək silinir və fərq mənfəət və ya zərər haqqında hesabatda dəyərsizləşmə zərəri kimi uçota alınır.

Əmlak və avadanlıqların silinməsi üzrə yaranmış gelir və zərər onların balans dəyərinə münasibətdə müəyyən edilir və mənfəət və ya zərər haqqında hesabatda gelir/(zərər) kimi uçota alınır.

Təmir və istismar xərcləri baş verdiyi zaman mənfəət və zərər haqqında hesabatda uçota alınır.

Amortizasiya fərdi aktivlərin ehtimal olunan faydalı iqtisadi ömrü ərzində düz xətt əsasında hesablanır. Amortizasiya, aktivin əldə olunduğu tarixindən hesablanmağa başlayır. Aktivlərin ehtimal olunan faydalı iqtisadi ömrü aşağıdakı kimidir:

- Ofis və kompüter avadanlığı
- Mebel və qurğular
- Aktivlərdən istifadə hüquq

4 il
4 il

Müvafiq müqavilənin müddəti ərzində

Əmlak və avadanlıqlar hesabdən silindikdə və ya onların davamlı istifadəsi artıq iqtisadi mənfəət gətirmədikdə, belə aktivlərin tanınması dayandırılır. Əmlak və avadanlıq vasitələrinin satılaraq hesabdən silinməsi və ya istismardan çıxarılmasıdan irəli gələn hər hansı gelir və ya zərər belə aktivlərin balans dəyəri ilə satışdan əldə olunmuş gəlirlər arasında fərq kimi müəyyən edilir və mənfəət və ya zərər hesabında tanınır.

Qeyri-maddi aktivlər

Alınmış qeyri-maddi aktivlər ilkin dəyərdən amortizasiya və dəyərsizləşmə çıxıldığdan sonra göstərilir. Alınmış kompüter programı təminatı lisenziyaları xüsusi program təminatının əldə edilməsi və istifadəyə yararlı hala gətirilməsi üçün çəkilmiş bütün xərclər əsasında kapitallaşdırılır.

Amortizasiya düz xətt metodu əsasında qeyri-maddi aktivlərin təxmin edilən istifadə müddəti ərzində mənfəət və zərərdə tanınır. Qeyri-maddi aktivlərin təxmin edilən istifadə müddəti 5-10 ildir.

Qeyri-maliyyə aktivləri

Dəyərsizləşmənin əlamətlərini aşkarlamaq məqsədi ilə hər hesabat tarixində, təxirə salınmış vergilərdən başqa digər qeyri-maliyyə aktivlərinin qiymətləndirilməsi aparılır. Qeyri-maliyyə aktivlərinin bərpə oluna bilən dəyəri satış xərcləri və istifadə dəyəri çıxılmaqla ədalətli dəyərin ən böyük qiymətidir. İstifadə dəyəri qiymətləndirilərkən, təxmin edilən gələcək pul vəsaitləri zaman dəyəri və aktivlə bağlı xüsusi risklərin cari bazar qiymətləndirmələrini əks etdirən vergidən əvvəlki diskont dərəcəsi əsasında cari dəyərinədək azaldılır. Digər aktivlərdən asılı olmadan gəlir gətirməyən aktiv üçün bərpə oluna bilən məbləğ həmin aktivin aid olduğu gəlir gətirən qrup üzrə müəyyənləşdirilir. Aktivin və ya gəlir gətirən qrupun balans dəyəri bərpə dəyərindən artıq olduqda dəyərsizləşmə üzrə zərərlər qeydə alınır.

Qeyri-maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə bütün zərərlər mənfəət və ya zərərdə əks olunur və yalnız bərpə dəyərinin müəyyənləşdirilməsi zamanı istifadə edilmiş ehtimallarda dəyişiklik baş verdiyi halda geri qaytarıla bilər. Dəyərsizləşmə üzrə zərər yalnız aktivin balans dəyəri həmin zərər uçota alınmadığı halda

BOKT “INKİŞAF ÜCÜN MALİYYƏ” MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

müəyyənləşdiriləcək balans dəyərindən (köhnəlmə və ya amortizasiya çıxılmaqla) artıq olmaması şərti ilə bərpa oluna bilər.

Ehtiyatlar

Təşkilatın keçmiş dövrlərdə baş vermiş hadisə nəticəsində müəyyən hüquqi və ya konstruktiv öhdəliyi olduqda və həmin öhdəliyin ödənilməsi üçün iqtisadi faydalara məxaricinin tələb olunacağı ehtimal olunduqda, ehtiyat maliyyə vəziyyəti haqqında hesabatda əks olunur. Təsiri əhəmiyyətli olduqda, ehtiyatlar pul vəsaitlərinin vaxt baxımından dəyərinin cari bazar qiymətləndirmələrini əks etdirən vergiqoymadan əvvəlki dərəcə və müvafiq olarsa, həmin öhdəliyə aid olan xüsusi risklər əsasında gözlənilən gələcək pul vəsaitlərinin hərəkətinin diskontlaşdırılması yolu ilə müəyyənləşdirilir.

Nizamnamə kapitalı

Nizamnamə kapitalı bütün iştirakçılar tərəfindən qoyulmuş kapitalın məbləğidir. Səhmlərin ümumi sayı Təşkilatın nizamnamə kapitalında iştirakçılar arasında mütənasib bölgündür. Təşkilat Təsisçilərin Ümumi Yiğincığının təsdiqi ilə nizamnamə kapitalını artırı və ya azalda bilər.

Dividendlər

Təşkilatın dividendləri elan edib ödəmək imkanları Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada tənzimlənir.

Adı səhmlərə aid olan dividendlər elan edildiyi müddətdə bölüşdürülməmiş mənfəətdə əks olunur.

Vergiqoyma

Mənfəət vergisi cari və təxirə salınmış mənfəət vergisindən ibarətdir. Mənfəət vergisi mənfəət və zərərdə tanınır, bu vergi digər məcmu gəlirlərlə və ya bilavasitə kapitalda qeydə alınan əməliyyatlarla bağlı olduqda isə, digər məcmu gəlirdə və ya bilavasitə kapitalda tanınır.

Cari vergi

Cari vergi xərclərinə il üzrə vergilərə cəlb olunan gəlir üzrə gözlənilən ödənilməli vergilər və əvvəlki illər üçün ödənilməli vergilərdə hər hansı düzəlişlər daxildir. Həmin xərclər hesabat tarixində qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş vergi dərəcələrinə əsasən müəyyənləşdirilir.

Təxirə salınmış vergi

Təxirə salınmış vergi maliyyə hesablılığı məqsədləri üçün istifadə olunan aktivlərin və öhdəliklərin qalıq dəyərləri ilə vergiqoyma məqsədləri üçün istifadə olunan məbləğləri arasında olan müvəqqəti fərqlər üzrə hesablanır. Təxirə salınmış vergi nə uçot, nə də vergilərə cəlb edilən mənfəətə və ya zərərə təsirən əməliyyatda aktiv və ya öhdəliklərin ilkin tannması üzrə müvəqqəti fərqlər üçün uçota alınır.

Təxirə salınmış verginin müəyyənləşdirilməsi hesabat dövrünün sonuna Təşkilatın öz aktiv və öhdəliklərinin balans dəyərini bərpa etməyi gözlədiyi formaya əsaslanan vergi nəticələrini əks etdirir.

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri, hesabat tarixinə qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş qanunlara uyğun olaraq, müvəqqəti fərqlərə onlar ləğv ediləcəyi zaman tətbiq ediləcək gözlənilən vergi dərəcələri əsasında müəyyən olunur.

Müvəqqəti fərqlərin, istifadə edilməmiş vergi itkilərinin və kreditlərin əvəzini ödəyə biləcək gələcək vergi tutula bilən gəlirlərin mövcud olacağı ehtimal olunduqda, təxirə salınmış vergi aktivini uçota alınır. Əlaqədar vergi gəlirinin reallaşdırılması ehtimal olunmadıqda, təxirə salınmış vergi aktivini azaldılır.

BOKT "INKİŞAF ÜÇÜN MALİYYƏ" MMC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDE BİTƏN İL ÜZRƏ
(Azərbaycan Mənali ilə)

Buraxılmış borc qiymətli kağızları

Borc qiymətli kağızları amortizasiya edilmiş dəyərdə təqdim olunur. Təşkilat öz buraxdığı borc qiymətli kağızlarını alıqdə onlar maliyyə vəziyyəti haqqında hesabatdan çıxarılır və öhdəliyin balans dəyəri ilə istiqrazın alınmasına xərclənmış məbləğ arasındakı fərq borcun erkən ödənilməsindən yaranan gəlirə daxil edilir.

Müddətli borc vəsaitləri

Müddətli borc vəsaitlərinə qeyri-rezident banklardan və maliyyə təşkilatlarından götürülmüş sabit ödəniş tarixi və sabit və ya dəyişkən faiz dərəcələri olan kreditlər daxildir. Müddətli borc vəsaitləri amortizasiya edilmiş dəyərdə hesablanılır.

Banklara ödəniləcək vəsaitlər

Banklara ödəniləcək vəsaitlər tərəf müqabili olan rezident maliyyə təşkilatı Təşkilata avans şəklində pul və ya digər aktivlər verdikdə uçota alınır. Qeyri-törəmə öhdəlik amortizasiya edilmiş dəyərdə uçota alınır. Təşkilat öz borcunu alıqdə öhdəlik maliyyə vəziyyəti haqqında hesabatdan silinir və öhdəliyin balans dəyəri ilə borcun alınmasına xərclənmış məbləğ arasındakı fərq borcun erkən ödənilməsindən yaranan gəlirlərə aid edilir.

İcarələr

Müqavilə bağlanarkən, Təşkilat müqavilənin icarə olduğunu və ya icarə elementləri ehtiva etdiyini qiymətləndirir. Bu hal, müqavilənin müəyyən bir ödəniş müqabilində müəyyən edilmiş aktivin təyin edilmiş bir müddət ərzində istifadəsinə nəzarət etmək hüququnun əldə edilməsi zamanı baş verir.

Təşkilat icarəçi qismində

Təşkilat qısa müddətli icarələr və aşağı dəyərlə aktivlərin icarəsi istisna olmaqla, bütün icarələr üçün vahid tanıma və ölçmə yanaşmasını tətbiq edir. Təşkilat icarə ödənişlərini həyata keçirmək üçün icarə öhdəliklərini, eləcə də əsas aktivlərdən istifadə hüququ təmin edən istifadə hüquqlarını aktiv olaraq tanır.

Aktivlərdən istifadə hüququ

Təşkilat aktivlərdən istifadə hüququnu icarənin başlangıç tarixində tanır (əsas aktivin istifadə üçün mövcud olduğu tarix). Aktivlərdən istifadə hüququ yüksəlmiş amortizasiya və dəyərsizləşmə zərərləri çıxılmaqla maya dəyəri ilə ölçülür və icarə öhdəliklərinin yenidən ölçülməsi üçün tənzimlənir. Aktivlərdən istifadə hüququnun dəyərinə tanınmış icarə öhdəliklərinin məbləği və alınmış icarə təsviqləri çıxılmaqla başlama tarixinə qədər və ya daha əvvəl edilmiş icarə ödənişləri daxildir. Aktivlərdən istifadə hüququ icarə müddəti ərzində düz xətt əsasında amortizasiya olunur.

İcarəyə götürülmüş aktivin mülkiyyəti icarə müddətinin sonunda Təşkilata keçirən və ya dəyəri bir alış opsiyasının həyata keçirilməsini əks etdirirsə, amortizasiya aktivin taxmin edilən faydalı ömrü istifadə olunmaqla hesablanır. Aktivlərdən istifadə hüququ da dəyərsizləşməyə məruz qalır.

İcarə öhdəlikləri

İcarənin başlangıç tarixində Təşkilat, icarə müddəti ərzində həyata keçiriləcək icarə ödənişlərinin cari dəyəri ilə ölçülümiş icarə öhdəliklərini tanır. İcarə ödənişlərinə, hər hansı alınacaq güzəştli icarə ödənişləri, indeksdən və ya dərəcədən asılı olan dəyişkən icarə ödənişləri çıxılmaqla qalıq dəyər zəmanəti ilə ödənilməsi ehtimal olunan məbləğlər daxil olmaqla sabit ödənişlər (maddi sabit ödənişlər daxil olmaqla) daxildir. İcarə ödənişlərinə, həmçinin Təşkilat tərəfindən həyata keçirilməsinə əsaslı olaraq müəyyən

BOKT "INKİŞAF ÜÇÜN MALİYYƏ" MMC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

edilmiş satınalma opsiyonunun icra qiyməti və icarə müddəti Təşkilatın ləğv etmə seçiminin həyata keçirdiyini əks etdirirsa, icarəyə xitam verildiyi hallarda tətbiq olunan cərimələrin ödənişləri də daxildir.

İndeksdən və dərəcədən asılı olmayan dəyişkən icarə ödənişləri, ödənişə səbəb olan hadisə və ya şərtin baş verdiyi dövrə xərc olaraq (mal və material ehtiyatlarının istehsalı üçün çəkilmədiyi təqdirdə) tanınır.

İcarə ödənişlərinin cari dəyərini hesablayarkən, icarəyə aid olan konkret faiz dərəcəsinin təyin olunması mümkün olmadığı üçün Təşkilat icarə müqaviləsinin qüvvəyə mindiyi tarixdə mövcud olan əlavə borcun cəlb edilməsi üzrə faiz dərəcəsindən istifadə edir. Müqavilənin qüvvəyə mindiyi tarixdən sonra, icarə öhdəliklərinin məbləği faizlərin artmasını əks etdirmək üçün artırılır və edilmiş icarə ödənişləri üçün azaldılır. Bundan əlavə, icarə öhdəliklərinin balans dəyəri hər hansı bir modifikasiya və ya icarə müddətində, eləcə də icarə ödənişlərində hər hansı bir dəyişiklik olduqda (bu cür icarə ödənişlərini təyin etmək üçün istifadə olunan indeks və ya faiz dərəcəsindəki dəyişiklik nticəsində gələcək ödənişlərdə dəyişikliklər) və ya əsas aktivin satın alınması üçün hər hansı bir seçimin qiymətləndirilməsi üzrə dəyişiklik olduğu təqdirdə, yenidən ölçülür.

3. MÜHÜM MÜHASİBAT TƏXMİNLERİ VƏ TƏXMİN EDİLƏN QEYRİ-MÜƏYYƏNLİKLƏRİN ƏSAS MƏNBƏLƏRİ

Təşkilatın maliyyə hesabatlarının hazırlanması hesabat tarixinə təqdim edilən aktiv və öhdəliklərin məbləğlərinə təsir göstərə biləcək və başa çatmış müddət ərzində gəlir və xərclərin təqdim edilmiş məbləğləri üzrə rəhbərlikdən təxminlərin və mülahizələrin verməsini tələb edir. Rəhbərlik mütəmadi olaraq öz təxminlərini və mülahizələrini təhlil edir. Rəhbərlik təxminlərini və mülahizələrini tarixi təcrübəyə və müəyyən şərtlər çərçivəsində məntiqli hesab edilən digər faktlara əsaslandırır. Müxtəlif şəraitlərdə və vəziyyətlərdə faktiki nticələr bu təxminlərdən fərqlənə bilər. Aşağıda göstərilən təxminlər və mülahizələr Təşkilatın maliyyə vəziyyətinin təsvir edilməsi üçün zəruri hesab edilir.

Kreditlərin dəyərsizləşməsi üzrə zərər ehtiyatları

Gözlənilən kredit zərərlərinin ölçüməsi (GKZ) aşağıdakılardır əks etdirir:

- Bir sıra mümkün nticələrin qiymətləndirilməsi ilə təyin olunan qərəzsiz və ehtimal ağırlığında bir məbləğ;
- Pulun vaxt dəyəri; və
- Keçmiş hadisələr, mövcud şərtlər və gələcək iqtisadi şərtlərin proqnozları barədə məqbul və dəstəklənən məlumatlar.

GKZ-ni müəyyənləşdirmək üçün gələcək pul axımlarının və girov dəyərlərinin məbləği və vaxtının qiymətləndirilməsi və kredit riskində əhəmiyyətli dərəcədə artımın qiymətləndirilməsi mühakimə tələb edir. Qrupun GKZ hesablamaları dəyişkən giriş seçimi ilə kompleks modellərin çıxışlarıdır. Modellərin elementləri kritik mühəsibat qərarları sayılır və təxminlərə aşağıdakılardır daxildir:

- Fərdi dərəcələr üçün PD təyin edən şirkətin daxili kredit reytinq modeli;
- Kredit riskində ciddi bir artım olub olmadığını və bu səbəbdən maliyyə aktivləri üçün ehtiyatların ömür boyu GKZ əsasında və keyfiyyət qiymətləndirməsiylə ölçüləşməsini qiymətləndirmə meyarları;
- GKZ kollektiv əsasda qiymətləndirildikdə maliyyə aktivlərinin bölünməsi;
- Müxtəlif formular və giriş seçimi daxil olmaqla GKZ modellərinin inkişafı;

31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə müştərilərə verilmiş kreditlər üzrə yaradılmış dəyərsizləşmə ehtiyatının qalıq dəyərləri müvafiq olaraq 667,717 AZN və 2,634,589 AZN təşkil etmişdir.

Maliyyə alətlərinin qiymətləndirilməsi

Mənfəət və zərər vasitəsi ilə ədalətli dəyərində tanınan maliyyə alətləri və bütün törmə alətlər ədalətli dəyərədə əks etdirilir. Belə maliyyə alətlərinin ədalətli dəyəri, məcburi və ya likvidasiya satış dəyərindən

BOKT "INKİŞAF ÜCÜN MALİYYƏ" MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

fərqli olan, bu alətin könüllü tərəflər arasında cari əməliyyatda dəyişdirilməsi təxmin edilən məbləğdir. Əgər belə alət üzrə bazar dəyəri mövcuddursa, ədalətli dəyər bu bazar dəyərinə əsaslanaraq hesablanır. Bazarda müşahidə olunan qiymətləndirmə parametrləri mövcud olmadıqda və ya müşahidə olunan bazar qiymətlərindən çıxarılması mümkün olmadıqda, ədalətli dəyər qəbul edilmiş maliyyə nəzəriyyələrinə əsaslanan riyazi üsullardan istifadə edərək hər bir alət və qiymət modeli üçün müvafiq müşahidə olunan bazar məlumatının təhlilindən çıxarılır. Qiymət modelləri qiymətli kağızların müqavilə şərtlərini eləcə də faiz dərəcələri, daimilik, valyuta dəyişmə məzənnələri və qarşı tərəfin kredit dərəcələri kimi bazar əsaslı qiymətləndirmə parametrlərini nəzərə alır.

Bazar dəyərinə əsaslanan qiymətləndirmə parametrlərinin birbaşa müşahidə oluna bilmədiyi hallarda, bazarın bu aləti necə qiymətləndirilməsinə dair məntiqli təsirini təyin etmək məqsədilə rəhbərlik onun ən dəqiq təxminlərinə dair mülahizələr verilir. Bu mülahizələrin formallaşmasında, etibarlı müşahidə olunan məlumat, tarixi məlumat və ekstrapolyasiya metodu kimi müxtəlif üsullar istifadə olunur. Müqayisəli bazarlardan alınan məlumatların mövcud olmadığı hallarda ədalətli dəyərin ən bariz göstəricisi müvafiq maliyyə alətinin satunma qiymətidir.

Əməliyyat qiyməti və qiymətləndirmə texnikasına əsaslanan dəyər arasındaki fərq ilkin tanınmada konsolidə edilmiş məcmu gəlir hesabatında əks etdirilmir. Sonrakı gəlir və zərərlər, ancaq bazar iştirakçıları tərəfindən qiymət təyin etmək məqsədilə istifadə edilən amillər nəticəsində baş verən dəyişikliklərdən yaranırsa, tanınır.

Qrup hesab edir ki, bəyan edilmiş bazar dəyəri mövcud olmadıqda, maliyyə alətlərinin qiymətləndirilməsinə dair istifadə edilən təxminlər əsas qeyri-müəyyənlik mənbəyidir, ona görə ki: (i) bu təxminlər müxtəlif dövrlərdə dəyişikliklərə məruz qala bilər, eləcə də bu təxminlərin formallaşdırılmasında rəhbərlik faiz dərəcələri, qiymət amplitudaları, valyuta məzənnələrində dəyişmələr, qarşı tərəfin kredit reytinqləri, qiymətləndirmə düzəlişləri və əməliyyatlar üzrə xüsusi təxminlərdən istifadə edir və (ii) qiymətləndirmədə edilən dəyişiklərin konsolidə edilmiş maliyyə vəziyyəti hesabatında əks etdirilən aktivlərə eləcə də Qrupun mənfəətinə təsiri maddi ola bilər.

Bəyan edilmiş bazar qiymətləri mövcud olmadıqda rəhbərliyin faiz dərəcələri, qiymət amplitudaları, valyuta məzənnələrində dəyişmələr, qarşı tərəfin kredit reytinqi və qiymətləndirmə düzəlişləri, maliyyə alətlərinin qiymətləndirilməsində artıq və ya cüzi dəyişikliklər üzrə fərqli ehtimallardan istifadə etməsi hallarında, Qrupun təqdim edilmiş xalis mənfəətinə maddi təsir göstərə biləcək fərqlər yaranıbilər.

Təxirə salınmış vergi aktivlərinin bərpası

31 dekabr 2024-cü il tarixinə təxirə salınmış vergi aktivin qalıq dəyəri 27,068 AZN dəyərində olmuşdur (31 dekabr 2023-cü il tarixinə təxirə salınmış vergi öhdəliyi : 32,827 AZN).

Təşkilatın rəhbərliyi təxirə salınmış vergi aktivinin qalıq dəyərinin gələcəkdə tam həyata keçiriləcəyinə əminidir.

Əmlak və avadanlıqların faydalı iqtisadi ömrü

Təşkilat hər maliyyə ilinin sonunda əmlak və avadanlıqların qalan faydalı iqtisadi ömürünü qiymətləndirir. Bu aktivlərin nəzərdə tutulan faydalı ömürleri ötən ilin qiymətləndirilməsindən fərqli olduqda, BMUS 8 "Uçot Siyasətləri, Uçot Qiymətləndirmələrində Dəyişikliklər və Xətalar" standartına müvafiq olaraq uçot təxminlərində dəyişiklik olaraq uçota alınır. Belə təxminlərin əmlak və avadanlıqların qalıq dəyərlərinin məbləğləri və mənfəət və zərərdə tanınmış amortizasiya üzrə təsirləri olur.

Cari vergilər

Azərbaycanın vergi, valyuta və gömrük qanunvericiliyində müxtəlif şərhlər edilir və dəyişikliklər tez-tez baş verir. Təşkilatın əməliyyatlarına və fəaliyyətinə tətbiq ediləcək səlahiyyətli vergi orqanının nümayəndələri tərəfindən edilmiş vergi qanunvericiliyinə aid şərhlər rəhbərliyin fikirləri ilə uzlaşmaya bilər. Neticədə, səlahiyyətli vergi orqanının nümayəndələri əməliyyatlara etiraz edə bilər və Təşkilata əhəmiyyətli dərəcədə əlavə vergilər, cərimələr və faizlər təyin edilə bilər. Müvafiq olaraq, üç təqvim ilü üzrə vergi öhdəlikləri ilə əlaqədar olaraq vergi və gömrük orqanlarının nümayəndələri tərəfindən yoxlanıla bilər.

BOKT “İNKİŞAF ÜÇÜN MALİYYƏ” MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

4. DƏRC OLUNMUŞ, LAKİN HAZIRDA QƏBUL OLUNMAMIŞ STANDARTLAR

31 dekabr 2024-cü il tarixində bitən il üçün müəyyən yeni standartlar, standartlara və şərh'lərə düzəlişlər hələ də qüvvədə deyil, Təşkilat erkən qəbul etməyi düşünür. Buna görə, maliyyə hesabatlarının hazırlanmasında tətbiq edilməmişdir.

MHBS 18 – Maliyyə Hesabatlarında Təqdimat və Açıqlama (9 aprel 2024-cü ildə dərc olunub və 1 yanvar 2027-ci il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir). Beynəlxalq Mühəsibat Uçotu Standartları Şurası (BMUSS) 1 sayılı MHBS “Maliyyə Hesabatlarının Təqdimati”ni əvəz edəcək yeni 18 sayılı MHBS “Maliyyə Hesabatlarında Təqdimat və Açıqlamalar” standartını dərc etmişdir.

1 sayılı MUBS-un əvvəlki tələbləri ilə müqayisədə yeni standartda əsas dəyişikliklər aşağıdakılardan ibarətdir:

Mənfaət və ya zərər haqqında hesabatda əlavə müvafiq məlumatı hədəfləyən və mənfaət və ya zərər hesabatı üçün müəssisələr arasında daha müqayisə oluna bilən strukturu təmin edən kateqoriyaların və müəyyən edilmiş ara cəmlərin daxil edilməsi. Xüsusilə:

Mənfaət və ya zərər haqqında hesabatda gəlir və xərc maddələrinin kateqoriyalara bölünməsi tələb olunur:

- Əməliyyat
- İnvestisiya
- Maliyyələşdirmə
- Gəlir vergisi
- Dayandırılmış əməliyyatlar

Mübadilə qabiliyyətinin olmamasına dair (Valyuta məzənnələrinə dəyişikliklərin təsirləri adlı) 21 sayılı MUBS-a düzəlişlər (15 avqust 2023-cü ildə dərc olunub və 1 yanvar 2025-ci il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir). Dəyişikliklər valyutanın nə vaxt mübadilə edilə biləcəyini və mübadilə edilmədikdə məzənnənin necə müəyyən ediləcəyini müəyyən etmək üçün təlimatları ehtiva edir.

DMUSS standartlarına onların beynəlxalq tətbiqini artırmaq üçün düzəlişlər (19 dekabr 2023-cü ildə dərc olunub və 1 yanvar 2025-ci il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir). Düzəlişlər sənayeləri, mövzuları və ya ölçüləri əhəmiyyətli dərəcədə dəyişdirmədən DMUSS standartlarında yurisdiksiyaya aid istinadları və tərifləri ləğv edir və əvəz edir.

Maliyyə alətlərinin təsnifatı və ölçüləməsi ilə bağlı BMHS 9 və MHBS 7-yə düzəlişlər (30 may 2024-cü ildə dərc olunub və 1 yanvar 2026-ci il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir). Düzəlişlər MHBS 9 Maliyyə Alətləri üzrə təsnifat və ölçü tələblərinin tətbiqindən sonrakı təhlili zamanı müəyyən edilmiş məsələlərə toxunur.

Rəhbərlik yeni standartların həyata keçirilməsi, maliyyə hesabatlarına təsir göstərməsi və Təşkilat tərəfindən qəbulu müddətini də nəzərə alır.

Yuxarıda başqa cür nəzərdə tutulmadığı hallarda, yeni standartlar və şərh'lərin Təşkilat maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsiri gözlənilmir.

5. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ

Pul vəsaitləri və onların ekvivalentləri aşağıda göstərilmişdir:

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Nağd pul vəsaitləri	8,034	10,610
Bank hesablarında yerləşdirilmiş vəsaitlər	416,459	654,482
Cəmi pul vəsaitləri və onların ekvivalentləri	424,493	665,092

BOKT "İNKİŞAF ÜÇÜN MALİYYƏ" MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

6. MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR VƏ AVANSLAR

Müştərilərə verilmiş kreditlər, ilkin olaraq, Azərbaycan Respublikasının ərazisində yaşayanlar üçün nəzərdə tutulur.

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
İstehlak kreditləri	5,106,893	3,099,163
Ticarət	743,717	1,586,738
Kənd təsərrüfatı	4,178,606	5,663,787
Xidmət	982,800	1,245,235
Digər	97,769	1,322,263
Müştərilərə verilmiş kreditlər (Ümumi)	11,109,785	12,917,186
Çıxılsız: GKZ ehtiyatı	(667,717)	(2,634,589)
Müştərilərə verilmiş kreditlər və avanslar (Xalis)	10,442,068	10,282,597
Təxirə salınmış komissiya gəliri	(193,660)	(189,600)
Cəmi müştərilərə verilmiş kreditlər və avanslar (Xalis)	10,248,408	10,092,997

31 dekabr 2024-cü il tarixində bitən il ərzində istehlak kreditləri sektoruna aid kreditlər üzrə ümumi balans dəyərində və müvafiq gözlənilən kredit zərərində olan dəyişikliklərin təhlili aşağıdakı kimidir:

Müştərilərə verilmiş kreditlər – istehlak kreditləri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2024-cü il tarixinə balans dəyəri	2,124,628	11,629	962,906	3,099,163
Yeni yaranmış və ya alınmış aktivlər	5,486,990	-	-	5,486,990
Hesablanmış faizdəki dəyişikliklər	74,756	716	437	75,909
Ödənilmiş aktivlər	(4,106,872)	(40,243)	(665,909)	(4,813,024)
Birinci mərhələyə köçürmə	363	(363)	-	-
İkinci mərhələyə köçürmə	(2,263)	2,313	(50)	-
Üçüncü mərhələyə köçürmə	(28,198)	(312)	28,510	-
Digər dəyişikliklər	1,443,392	55,114	(240,651)	1,257,855
31 dekabr 2024-cü il tarixinə balans dəyəri	4,992,796	28,854	85,243	5,106,893

Müştərilərə verilmiş kreditlər – istehlak kreditləri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2024-cü il tarixinə GKZ ehtiyatı	(515,710)	(5,264)	(719,696)	(1,240,670)
Yeni yaranmış və ya alınmış aktivlər	(299,447)	-	-	(299,447)
Yığılmış faizdəki dəyişikliklər	(2,552)	(196)	(2,904)	(5,652)
Diskontun qaytarılması	(14,423)	(123)	(178)	(14,724)
Ödənilmiş aktivlər	1,288,367	25,871	665,909	1,980,147
Birinci mərhələyə köçürmə	(33,540)	36	33,504	-
İkinci mərhələyə köçürmə	881	(918)	37	-
Üçüncü mərhələyə köçürmə	17,416	233	(17,649)	-
GKZ-in yenidən dəyərləndirilməsi, xalis	(779,180)	(28,398)	(16,249)	(823,827)
Silinən aktivlər	-	-	-	-
31 dekabr 2024-cü il tarixinə GKZ ehtiyatı	(338,188)	(8,759)	(57,226)	(404,173)

BOKT “İNKİŞAF ÜÇÜN MALİYYƏ” MMC**MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR****31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ***(Azərbaycan Manatı ilə)*

31 dekabr 2024-cü il tarixdə bitən il ərzində ticarət sektoruna aid kreditlər üzrə ümumi balans dəyərində və müvafiq gözlənilən kredit zərərində olan dəyişikliklərin təhlili aşağıdakı kimidir:

Müştərilərə verilmiş kreditlər – ticarət	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2024-cü il tarixinə balans dəyəri	1,267,797	10,672	308,269	1,586,738
Yeni yaranmış və ya alınmış aktivlər	706,650	-	-	706,650
Yığılmış faizdəki dəyişikliklər	8,534	(56)	(499)	7,979
Ödənilmiş aktivlər	(1,357,385)	(1,335)	(13,903)	(1,372,623)
Birinci mərhələyə köçürmə	5,390	(5,390)	-	-
İkinci mərhələyə köçürmə	(1,563)	1,574	(11)	-
Üçüncü mərhələyə köçürmə	(2,793)	(1,235)	4,028	-
Digər dəyişikliklər	28,156	(2,650)	(210,533)	(185,027)
31 dekabr 2024-cü il tarixinə balans dəyəri	654,786	1,580	87,351	743,717

Müştərilərə verilmiş kreditlər – ticarət	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2024-cü il tarixinə GKZ ehtiyatı	(37,272)	(5,028)	(227,829)	(270,129)
Yeni yaranmış və ya alınmış aktivlər	(8,375)	-	-	(8,375)
Yığılmış faizdəki dəyişikliklər	(60)	(2)	(353)	(415)
Ödənilmiş aktivlər	(611)	(97)	(663)	(1,371)
Diskontun qaytarılması	271,477	1,328	13,903	286,708
Birinci mərhələyə köçürmə	(62,591)	100	62,491	-
İkinci mərhələyə köçürmə	594	(602)	8	-
Üçüncü mərhələyə köçürmə	2,095	927	(3,022)	-
GKZ-in yenidən dəyərləndirilməsi, xalis	(175,651)	2,767	89,952	(82,932)
Silinən aktivlər	-	-	-	-
31 dekabr 2024-cü il tarixinə GKZ ehtiyatı	(10,394)	(607)	(65,513)	(76,514)

31 dekabr 2024-cü il tarixində bitən il ərzində kənd təsərrüfatı sektoruna aid kreditlər üzrə ümumi balans dəyərində və müvafiq gözlənilən kredit zərərində olan dəyişikliklərin təhlili aşağıdakı kimidir:

Müştərilərə verilmiş kreditlər – kənd təsərrüfatı	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2024-cü il tarixinə balans dəyəri	5,476,946	44,429	142,412	5,663,787
Yeni yaranmış və ya alınmış aktivlər	3,919,150	-	-	3,919,150
Hesablanmış faizdəki dəyişikliklər	45,910	(272)	531	46,169
Ödənilmiş aktivlər	(5,851,846)	(39,781)	(14,079)	(5,905,706)
Birinci mərhələyə köçürmə	1,505	(1,505)	-	-
İkinci mərhələyə köçürmə	(8,654)	8,654	-	-
Üçüncü mərhələyə köçürmə	(29,632)	(1,453)	31,085	-
Digər dəyişikliklər	504,154	4,951	(53,899)	455,206
31 dekabr 2024-cü il tarixinə balans dəyəri	4,057,533	15,023	106,050	4,178,606

BOKT “İNKİŞAF ÜCÜN MALİYYƏ” MMC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

Müştərilərə verilmiş kreditlər – kənd təsərrüfatı	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2024-cü il tarixinə GKZ ehtiyatı	(31,315)	(16,863)	(101,933)	(150,111)
Yeni yaranmış və ya alınmış aktivlər	(285,467)	-	-	(285,467)
Yığılmış faizdəki dəyişikliklər	(109)	(592)	(2,215)	(2,916)
Diskontun qaytarılması	(706)	(387)	(576)	(1,669)
Ödənilmiş aktivlər	1,170,369	20,928	14,079	1,205,376
Birinci mərhələyə köçürmə	(56,233)	10	56,223	-
İkinci mərhələyə köçürmə	3,128	(3,128)	-	-
Üçüncü mərhələyə köçürmə	20,638	1,090	(21,728)	-
GKZ-in yenidən dəyərləndirilməsi, xalis	(840,365)	(6,693)	(21,801)	(868,859)
Silinən aktivlər	-	-	-	-
31 dekabr 2024-cü il tarixinə GKZ ehtiyatı	(20,060)	(5,635)	(77,951)	(103,646)

31 dekabr 2024-cü il tarixində bitən il ərzində xidmət sektoruna aid kreditlər üzrə ümumi balans dəyərində və müvafiq gözlənilən kredit zərərində olan dəyişikliklərin təhlili aşağıdakı kimidir:

Müştərilərə verilmiş kreditlər – xidmət	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2024-cü il tarixinə balans dəyəri	1,075,128	-	170,107	1,245,235
Yeni yaranmış və ya alınmış aktivlər	868,400	-	-	868,400
Yığılmış faizdəki dəyişikliklər	10,527	(89)	73	10,511
Ödənilmiş aktivlər	(1,345,970)	14	(2,029)	(1,347,985)
Birinci mərhələyə köçürmə	-	-	-	-
İkinci mərhələyə köçürmə	(2,611)	2,611	-	-
Üçüncü mərhələyə köçürmə	(48,910)	(659)	49,569	-
Digər dəyişikliklər	322,335	990	(116,686)	206,639
31 dekabr 2024-cü il tarixinə balans dəyəri	878,899	2,867	101,034	982,800

Müştərilərə verilmiş kreditlər – xidmət	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2024-cü il tarixinə GKZ ehtiyatı	(28,906)	-	(127,470)	(156,376)
Yeni yaranmış və ya alınmış aktivlər	(27,146)	-	-	(27,146)
Yığılmış faizdəki dəyişikliklər	(62)	(23)	(2,710)	(2,795)
Diskontun qaytarılması	(532)	(2)	(55)	(589)
Ödənilmiş aktivlər	299,194	(13)	1,784	300,965
Birinci mərhələyə köçürmə	(38,597)	-	38,597	-
İkinci mərhələyə köçürmə	994	(994)	-	-
Üçüncü mərhələyə köçürmə	30,295	494	(30,789)	-
GKZ-in yenidən dəyərləndirilməsi, xalis	(245,441)	(648)	51,256	(194,833)
Digər dəyişikliklər	-	-	-	-
31 dekabr 2024-cü il tarixinə GKZ ehtiyatı	(10,201)	(1,186)	(69,387)	(80,774)

BOKT "INKİSAF ÜÇÜN MALİYYƏ" MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

31 dekabr 2024-cü il tarixdə bitən il ərzində digər sektorlara aid kreditlər üzrə ümumi balans dəyərində və müvafiq gözlənilən kredit zərərində olan dəyişikliklərin təhlili aşağıdakı kimidir:

Müştərilərə verilmiş kreditlər – digər	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2024-cü il tarixinə balans dəyəri	224,629	167,419	930,215	1,322,263
Yeni yaranmış və ya alınmış aktivlər	106,200	-	-	106,200
Yığılmış faizdəki dəyişikliklər	1,685	-	2	1,687
Ödənilmiş aktivlər	(235,339)	(153,036)	(216,467)	(604,842)
Birinci mərhələyə köçürmə	-	-	-	-
İkinci mərhələyə köçürmə	-	-	-	-
Üçüncü mərhələyə köçürmə	(3,209)	-	3,209	-
Digər dəyişikliklər	(657)	(14,383)	(712,499)	(727,539)
31 dekabr 2024-cü il tarixinə balans dəyəri	93,309	-	4,460	97,769
Müştərilərə verilmiş kreditlər – digər	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2024-cü il tarixinə GKZ ehtiyatı	(558)	(124,547)	(692,198)	(817,303)
Yeni yaranmış və ya alınmış aktivlər	(7,561)	-	-	(7,561)
Yığılmış faizdəki dəyişikliklər	(1)	-	(142)	(143)
Diskontun qaytarılması	(8)	(106)	(365)	(479)
Ödənilmiş aktivlər	88,428	124,653	216,467	429,548
Birinci mərhələyə köçürmə	(922)	-	922	-
İkinci mərhələyə köçürmə	-	-	-	-
Üçüncü mərhələyə köçürmə	1,390	-	(1,390)	-
GKZ-in yenidən dəyərləndirilməsi, xalis	(81,066)	-	474,394	393,328
Silinən aktivlər	-	-	-	-
31 dekabr 2024-cü il tarixinə GKZ ehtiyatı	(298)	-	(2,312)	(2,610)

31 dekabr 2023-cü il tarixində bitən il ərzində istehlak kreditlərinə aid kreditlər üzrə ümumi balans dəyərində və müvafiq gözlənilən kredit zərərində olan dəyişikliklərin təhlili aşağıdakı kimidir:

Müştərilərə verilmiş kreditlər – istehlak kreditləri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2023-cü il tarixinə balans dəyəri	1,170,781	555	112,806	1,284,142
Yeni yaranmış və ya alınmış aktivlər	2,590,370	-	-	2,590,370
Hesablanmış faizdəki dəyişikliklər	76,338	249	24,180	100,767
Ödənilmiş aktivlər	(2,667,491)	(16,185)	7,982	(2,675,694)
Birinci mərhələyə köçürmə	-	-	-	-
İkinci mərhələyə köçürmə	(21,425)	27,010	(5,585)	-
Üçüncü mərhələyə köçürmə	(16,546)	-	16,546	-
Digər dəyişikliklər	992,601	-	806,977	1,799,578
31 dekabr 2023-cü il tarixinə balans dəyəri	2,124,628	11,629	962,906	3,099,163

BOKT “İNKİŞAF ÜÇÜN MALİYYƏ” MMC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

Müştərilərə verilmiş kreditlər – istehlak kreditləri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2023-cü il tarixinə GKZ ehtiyatı	(12,718)	(474)	(112,643)	(125,835)
Yeni yaranmış və ya alınmış aktivlər	(456,127)	-	-	(456,127)
Yığılmış faizdəki dəyişikliklər	(4,206)	50	4,472	316
Diskontun qaytarılması	(5,959)	(17)	(18)	(5,994)
Ödənilmiş aktivlər	1,855,290	9,109	5,462	1,869,861
Birinci mərhələyə köçürmə	(293,111)	-	293,111	-
İkinci mərhələyə köçürmə	2,546	(2,546)	-	-
Üçüncü mərhələyə köçürmə	9,927	-	(9,927)	-
GKZ-in yenidən dəyərləndirilməsi, xalis	(1,611,352)	(11,386)	(900,153)	(2,522,891)
Silinən aktivlər	-	-	-	-
31 dekabr 2023-cü il tarixinə GKZ ehtiyatı	(515,710)	(5,264)	(719,696)	(1,240,670)

31 dekabr 2023-cü il tarixdə bitən il ərzində ticarət sektoruna aid kreditlər üzrə ümumi balans dəyərində və müvafiq gözlənilən kredit zərərində olan dəyişikliklərin təhlili aşağıdakı kimidir:

Müştərilərə verilmiş kreditlər – ticarət	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2023-cü il tarixinə balans dəyəri	642,583	13,394	996,827	1,652,804
Yeni yaranmış və ya alınmış aktivlər	1,415,200	-	-	1,415,200
Yığılmış faizdəki dəyişikliklər	25,458	170	1,959	27,587
Ödənilmiş aktivlər	(1,507,876)	(8,322)	(16,879)	(1,533,077)
Birinci mərhələyə köçürmə	(5,407)	6,801	(1,394)	-
İkinci mərhələyə köçürmə	(24,414)	(1,371)	25,785	-
Üçüncü mərhələyə köçürmə	722,253	-	(698,029)	24,224
Silinən aktivlər	-	-	-	-
31 dekabr 2023-cü il tarixinə balans dəyəri	1,267,797	10,672	308,269	1,586,738

Müştərilərə verilmiş kreditlər – ticarət	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2023-cü il tarixinə GKZ ehtiyatı	(23,316)	(8,241)	(991,137)	(1,022,694)
Yeni yaranmış və ya alınmış aktivlər	(32,892)	-	-	(32,892)
Yığılmış faizdəki dəyişikliklər	(391)	54	7,522	7,185
Ödənilmiş aktivlər	(502)	(142)	(34)	(678)
Diskontun qaytarılması	542,292	695	22,949	565,936
Birinci mərhələyə köçürmə	(221,340)	9,366	211,974	-
İkinci mərhələyə köçürmə	2,585	(3,534)	949	-
Üçüncü mərhələyə köçürmə	15,855	3,258	(19,113)	-
GKZ-in yenidən dəyərləndirilməsi, xalis	(319,563)	(6,484)	539,061	213,014
Silinən aktivlər	-	-	-	-
31 dekabr 2023-cü il tarixinə GKZ ehtiyatı	(37,272)	(5,028)	(227,829)	(270,129)

BOKT “İNKİŞAF ÜÇÜN MALİYYƏ” MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

31 dekabr 2023-cü il tarixində bitən il ərzində kənd təsərrüfatı sektoruna aid kreditlər üzrə ümumi balans dəyərində və müvafiq gözlənilən kredit zərərində olan dəyişikliklərin təhlili aşağıdakı kimidir:

Müştərilərə verilmiş kreditlər – kənd təsərrüfatı	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2023-cü il tarixinə balans dəyəri	6,174,581	21,576	558,666	6,754,823
Yeni yaranmış və ya alınmış aktivlər	6,040,955	-	-	6,040,955
Hesablanmış faizdəki dəyişikliklər	115,917	1,118	5,735	122,770
Ödənilmiş aktivlər	(6,775,791)	(34,927)	(7,460)	(6,818,178)
Birinci mərhələyə köçürmə	3,585	(1,235)	(2,350)	-
İkinci mərhələyə köçürmə	(20,487)	39,913	(19,426)	-
Üçüncü mərhələyə köçürmə	(34,143)	(1,648)	35,791	-
Digər dəyişikliklər	(27,671)	19,632	(428,544)	(436,583)
31 dekabr 2023-cü il tarixinə balans dəyəri	5,476,946	44,429	142,412	5,663,787

Müştərilərə verilmiş kreditlər – kənd təsərrüfatı	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2023-cü il tarixinə GKZ ehtiyatı	(112,609)	(14,426)	(553,276)	(680,311)
Yeni yaranmış və ya alınmış aktivlər	(370,190)	-	-	(370,190)
Yığılmış faizdəki dəyişikliklər	(213)	(38)	2,161	1,910
Diskontun qaytarılması	(842)	(257)	(43)	(1,142)
Ödənilmiş aktivlər	3,096,128	46,283	33,791	3,176,202
Birinci mərhələyə köçürmə	(76,742)	-	76,742	-
İkinci mərhələyə köçürmə	6,851	(6,851)	-	-
Üçüncü mərhələyə köçürmə	21,478	1,236	(22,714)	-
GKZ-in yenidən dəyərləndirilməsi, xalis	(2,050,232)	(10,860)	14,919	(2,046,173)
Silinən aktivlər	(544,944)	(31,950)	346,487	(230,407)
31 dekabr 2023-cü il tarixinə GKZ ehtiyatı	(31,315)	(16,863)	(101,933)	(150,111)

31 dekabr 2023-cü il tarixində bitən il ərzində xidmət sektoruna aid kreditlər üzrə ümumi balans dəyərində və müvafiq gözlənilən kredit zərərində olan dəyişikliklərin təhlili aşağıdakı kimidir:

Müştərilərə verilmiş kreditlər – xidmət	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2023-cü il tarixinə balans dəyəri	675,928	15,807	574,930	1,266,665
Yeni yaranmış və ya alınmış aktivlər	1,121,450	-	-	1,121,450
Yığılmış faizdəki dəyişikliklər	15,790	-	1,414	17,204
Ödənilmiş aktivlər	(1,112,556)	(3,222)	(13,595)	(1,129,373)
Birinci mərhələyə köçürmə	409,257	-	(409,257)	-
İkinci mərhələyə köçürmə	-	-	-	-
Üçüncü mərhələyə köçürmə	(4,030)	(12,585)	16,615	-
Silinən aktivlər	(30,711)	-	-	(30,711)
31 dekabr 2023-cü il tarixinə balans dəyəri	1,075,128	-	170,107	1,245,235

BOKT “İNKİŞAF ÜÇÜN MALİYYƏ” MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

Müştərilərə verilmiş kreditlər – xidmət	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2023-cü il tarixinə GKZ ehtiyatı	(60,348)	(8,370)	(570,052)	(638,770)
Yeni yaranmış və ya alınmış aktivlər	(63,573)	-	-	(63,573)
Yığılmış faizdəki dəyişikliklər	(299)	-	6,759	6,460
Diskontun qaytarılması	(41)	(37)	(108)	(186)
Ödənilmiş aktivlər	590,736	194	9,365	600,295
Birinci mərhələyə köçürmə	(122,355)	-	122,355	-
İkinci mərhələyə köçürmə	-	-	-	-
Üçüncü mərhələyə köçürmə	9,352	8,213	(17,565)	-
GKZ-in yenidən dəyərləndirilməsi, xalis	(382,378)	-	319,841	(62,537)
Silinən aktivlər	-	-	1,935	1,935
31 dekabr 2023-cü il tarixinə GKZ ehtiyatı	(28,906)	-	(127,470)	(156,376)

31 dekabr 2023-cü il tarixdə bitən il ərzində digər sektorlara aid kreditlər üzrə ümumi balans dəyərində və müvafiq gözlənilən kredit zərərində olan dəyişikliklərin təhlili aşağıdakı kimidir:

Müştərilərə verilmiş kreditlər – digər	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2023-cü il tarixinə balans dəyəri	557,229	7,568	619,819	1,184,616
Yeni yaranmış və ya alınmış aktivlər	208,101	-	-	208,101
Yığılmış faizdəki dəyişikliklər	4,547	196	3,441	8,184
Ödənilmiş aktivlər	(348,435)	(41,312)	(31,899)	(421,646)
Birinci mərhələyə köçürmə	547	-	(547)	-
İkinci mərhələyə köçürmə	(4,476)	9,832	(5,356)	-
Üçüncü mərhələyə köçürmə	(5,193)	(62,446)	67,639	-
Silinən aktivlər	(187,691)	253,581	277,118	343,008
31 dekabr 2023-cü il tarixinə balans dəyəri	224,629	167,419	930,215	1,322,263

Müştərilərə verilmiş kreditlər – digər	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2023-cü il tarixinə GKZ ehtiyatı	(32,544)	(4,670)	(615,770)	(652,984)
Yeni yaranmış və ya alınmış aktivlər	(462)	-	-	(462)
Yığılmış faizdəki dəyişikliklər	(4)	136	4,004	4,136
Diskontun qaytarılması	(8)	(353)	(703)	(1,064)
Ödənilmiş aktivlər	18,457	42,190	41,015	101,662
Birinci mərhələyə köçürmə	(47,060)	-	47,060	-
İkinci mərhələyə köçürmə	-	(3,986)	3,986	-
Üçüncü mərhələyə köçürmə	255	46,470	(46,725)	-
GKZ-in yenidən dəyərləndirilməsi, xalis	60,808	(204,334)	(125,065)	(268,591)
Silinən aktivlər	-	-	-	-
31 dekabr 2023-cü il tarixinə GKZ ehtiyatı	(558)	(124,547)	(692,198)	(817,303)

31 dekabr 2024 və 2023-cü il tarixlərinə qalığı olan bütün kreditlər (müştərilərə verilmiş kreditlərin 100%-i) bölgə üzrə mütləq coğrafi konsentrasiya təşkil edərək, Azərbaycan Respublikasında fəaliyyət göstərən fiziki şəxslərə verilmişdir.

31 dekabr 2024 və 2023-cü il tarixlərinə kreditlər üzrə maksimal risk müvafiq olaraq 667,717 AZN və 2,634,589 AZN təşkil etmişdir.

BOKT “INKİSAF ÜÇÜN MALİYYƏ” MMC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXINDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Mənali ilə)

7. ƏMLAK, AVADANLIQLAR VƏ QEYRİ-MADDİ AKTİVLƏR

Əmlak və avadanlıqlar aşağıda göstərilmişdir:

	Kompyuter və rabitə avadanlıqlar	Mebel və qurğular	Cəmi əmlak və avadanlıqlar	Cəmi əmlak və avadanlıqlar	Qeyri-maddi aktivlər (kompyuter programı təminatı və lisensiyalar)	Cəmi
Hökün dayarı						
<u>31 dekabr 2022-ci il</u>	<u>29,906</u>	<u>4,623</u>	<u>34,529</u>	<u>32,380</u>	<u>66,909</u>	<u>66,909</u>
Silinmələr	5,263	-	5,263	-	5,263	5,263
<u>31 dekabr 2023-cü il</u>	<u>35,169</u>	<u>4,623</u>	<u>39,792</u>	<u>32,380</u>	<u>72,172</u>	<u>72,172</u>
Əlavələr	16,065	-	16,065	-	16,065	16,065
<u>31 dekabr 2024-cü il</u>	<u>51,234</u>	<u>4,623</u>	<u>55,857</u>	<u>32,380</u>	<u>88,237</u>	<u>88,237</u>
Yığılmış amortizasiya						
<u>31 dekabr 2022-ci il</u>	<u>(29,906)</u>	<u>(1,524)</u>	<u>(31,430)</u>	<u>(30,637)</u>	<u>(62,067)</u>	<u>(62,067)</u>
Köhnəlmə və amortizasiya xərcləri	(262)	(1,156)	(1,418)	(723)	(2,141)	(2,141)
<u>31 dekabr 2023-cü il</u>	<u>(30,168)</u>	<u>(2,680)</u>	<u>(32,848)</u>	<u>(31,360)</u>	<u>(64,208)</u>	<u>(64,208)</u>
Köhnəlmə və amortizasiya xərcləti	(3,052)	(1,156)	(4,208)	(728)	(4,936)	(4,936)
<u>31 dekabr 2024-cü il</u>	<u>(33,220)</u>	<u>(3,836)</u>	<u>(37,056)</u>	<u>(32,088)</u>	<u>(69,144)</u>	<u>(69,144)</u>
Xalis qalıq dəyəri						
<u>31 dekabr 2022-ci il</u>	<u>-</u>	<u>3,099</u>	<u>3,099</u>	<u>1,743</u>	<u>4,842</u>	<u>4,842</u>
<u>31 dekabr 2023-cü il</u>	<u>5,001</u>	<u>1,943</u>	<u>6,944</u>	<u>1,020</u>	<u>7,964</u>	<u>7,964</u>
<u>31 dekabr 2024-cü il</u>	<u>18,014</u>	<u>787</u>	<u>18,801</u>	<u>292</u>	<u>19,093</u>	<u>19,093</u>

31 dekabr 2024 və 2023-cü il tarixlərinə, hər hansı bir əmlak və ya avadanlıq almış borçlar üçün girov olaraq qoyulmayışdır.

BOKT "İNKİŞAF ÜÇÜN MALİYYƏ" MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

8. DİGƏR AKTİVLƏR

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
İşçilərə ödənilmiş avanslar	16,761	31,328
Kredit ödənişi əməliyyatlarından alınacaq vəsaitlər	338,735	299,539
Xidmətlər üzrə avans ödənişləri	48,242	-
Cəmi digər aktivlər	403,738	330,867

9. AKTİVDAN İSTİFADƏ HÜQUQU VƏ İCARƏ ÖHDƏLİKLƏRİ

Təşkilat on bir ədəd ofis sahəsi icarəyə götürür. İcarə müqavilələrinə icarə müddətinin uzadılması və ləğv edilməsi hüquqları daxil edilmişdir. Bu hüquqlar Təşkilatın fəaliyyətində istifadə olunan aktivlərin idarə olunmasında əməliyyat çevikliyinin artırılması üçün tətbiq olunur. İcarə müddətinin uzadılma və ləğvetmə hüquqlarının əksəriyyəti Təşkilat və müvafiq icarəyə verən tərəfindən icra edilə bilər.

Aktivdən istifadə hüququ icarə predmeti olan aktivlərin növünə görə təhlil aşağıda göstərilir:

	Ofis sahələri
1 yanvar 2023-cü il tarixinə olan balans dəyəri	222,100
İl üzrə əlavələr	151,518
İl üzrə silinmə	(12,966)
Aktivlərin istifadə hüququ üzrə köhnəlmə xərci	(143,444)
31 dekabr 2023-cü il tarixinə olan balans dəyəri	217,208
İl üzrə əlavələr	114,258
İl üzrə silinmə	(5,571)
Aktivlərin istifadə hüququ üzrə köhnəlmə xərci	(138,493)
31 dekabr 2024-cü il tarixinə olan balans dəyəri	187,402

İlin əvvəli və ilin sonuna icarə öhdəlikləri məbləğinin maliyyələşdirmə fəaliyyətində müvafiq nağd və nağdsız dəyişikliklərlə uyğunlaşdırılması aşağıdakı kimi göstərilir:

	Ofis sahələri
1 yanvar 2023-cü il tarixinə olan balans dəyəri	231,300
Yeni icara öhdəliyi	151,518
İl üzrə silinmə	(12,966)
Maliyyə dəyəri	18,939
Ödənilmiş maliyyə xərcləri	(18,939)
İcarə öhdəlilləri üzrə əsas məbləğin ödənilməsi	(147,522)
31 dekabr 2023-cü il tarixinə olan balans dəyəri	222,330
Yeni icara öhdəliyi	114,258
İl üzrə silinmə	-
Maliyyə dəyəri	14,533
Ödənilmiş maliyyə xərcləri	(14,533)
İcarə öhdəlilləri üzrə əsas məbləğin ödənilməsi	(142,988)
31 dekabr 2024-cü il tarixinə olan balans dəyəri	193,600

BOKT "INKİŞAF ÜCÜN MALİYYƏ" MMC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manati ilə)

Tanınmış icarə öhdəlikləri ödəniş müddəti üzrə aşağıdakı kimi təsnif edilir:

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Qısamüddətli hissə	159,506	144,309
Uzunmüddətli hissə	34,094	78,021
Cəmi icarə öhdəlikləri	193,600	222,330

10. BORC ALINMIŞ VƏSAİTLƏR

	Alınma tarixi	Ödəniş tarixi	Məbləğ	Faiz dərəcəsi	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Azərbaycan Respublikası Mərkəzi Bankı	19.12.2019	31.12.2024	2,489,062 AZN	0.10%	-	581,118
Kapital Bank	16.01.2023	16.04.2024	500,000 AZN	13.00%	-	142,177
Paşa Bank	08.02.2023	07.02.2025	500,000 AZN	12.00%	47,002	308,457
Paşa Bank	16.05.2023	23.05.2025	500,000 AZN	12.00%	115,015	367,310
Paşa Bank	27.10.2023	27.10.2025	244,000 AZN	13.00%	-	192,076
Paşa Bank	27.10.2023	27.10.2025	750,000 AZN	13.00%	337,651	695,631
Paşa Bank	24.05.2024	25.05.2026	500,000 AZN	13.00%	369,665	-
Paşa Bank	06.09.2024	13.06.2025	412,000 AZN	13.00%	295,748	-
Paşa Bank	09.09.2024	07.09.2026	1,840,000 AZN	13.00%	1,647,951	-
Cəmi müddətli borc öhdəlikləri			2,813,032		2,286,769	

Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən, 20 iyul 2019-cu il tarixində Təşkilat və ARMB arasında müqavilə imzalanmışdır. Müqavilənin şərtinə əsasən, 1 yanvar 2012-ci il tarixindən Fərmanın imzalandığı tarixdək götürülmüş və 360 gündən çox gecikməsi olan və 10,000 ABŞ Dolları və ya 17,000 AZN qalıq məbləği olan kreditlərin restrukturizasiyası üçün ARMB Təşkilata 0.1%-lə 5 illik, dövlət təminatlı kredit vermişdir.

ARMB 19 dekabr 2019-cu il tarixində 1,658,272 AZN məbləğində ilk tranşı və 25 fevral 2020-ci il tarixində 830,790 AZN məbləğində ikinci tranşı Təşkilata ötürülmüşdür. Borc alınmış vəsait maliyyə vəziyyəti haqqında hesabatda banklararası bazarda 5 illik kreditlər üçün faiz dərəcəsi olan 7.18%-i əsas götürməklə amortizasiya edilmiş dəyər metodu ilə tanınmışdır. 2024-cü il ərzində müqavilə üzrə bütün öhdəliklər yerinə yetirilmişdir və kredit müqaviləsi bitmişdir.

11 yanvar 2023-cü ildə Təşkilat və "Kapital Bank" ASC arasında illik 13% faiz dərəcəsi ilə 500,000 AZN məbləğində 15 ay müddətinə yeni kredit müqaviləsi imzalanmışdır. 2024-cü il ərzində müqavilə üzrə bütün öhdəliklər yerinə yetirilmişdir və kredit müqaviləsi bitmişdir.

08 fevral 2023-cü ildə Təşkilat və "Paşa Bank" arasında təzə kredit xətti üzrə müqavilə imzalanmışdır. Bu müqavilə əsasında Təşkilat illik 12% və müddəti 24 ay olmaqla 8 fevral tarixində 500,000 AZN və 23 May tarixində 500,000 AZN dəyərində pul vəsaiti əldə etmişdir.

27 oktyabr 2023-cü ildə Təşkilat və "Paşa Bank" ASC arasında illik 13% faiz dərəcəsi ilə 244,000 AZN və 750,000 məbləğində 24 ay müddətinə iki yeni kredit müqaviləsi imzalanmışdır. 2024-cü il ərzində 244,000 AZN məbləğində olan müqavilə üzrə bütün öhdəliklər yerinə yetirilmişdir və kredit müqaviləsi bitmişdir.

24 may 2024-cü ildə Təşkilat və "Paşa Bank" ASC arasında illik 13% faiz dərəcəsi ilə 500,000 AZN məbləğində 24 ay müddətinə yeni kredit müqaviləsi imzalanmışdır.

BOKT “INKİŞAF ÜÇÜN MALİYYƏ” MMC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXINDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manati ilə)

6 sentyabr 2024-cü ildə Təşkilat və “Paşa Bank” ASC arasında illik 13% faiz dərəcəsi ilə 412,000 AZN məbləğində 10 ay müddətinə yeni kredit müqaviləsi imzalanmışdır.

9 sentyabr 2024-cü ildə Təşkilat və “Paşa Bank” ASC arasında illik 13% faiz dərəcəsi ilə 1,840,000 AZN məbləğində 10 ay müddətinə yeni kredit müqaviləsi imzalanmışdır.

11. BURAXILMIŞ QİYMƏTLİ KAĞIZLAR

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Istiqrazlar	-	1,000,000
Hesablanmış ödəniləcək faizlər	-	10,000
Total Debt Securities issued	-	1,010,000

29 iyul 2022-ci il tarixində Təşkilat 1,000,000 AZN dəyərində məbləğində hər birinin nominal dəyəri 100 AZN olan 10,000 ədəd faizli təmin edilməmiş istiqrazlar buraxılmışdır. Emissiya ediləcək istiqrazlar “Bakı Fond Birjası” QSC-də yerləşdirilib və Azərbaycan Respublikası Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsində AZ2001024820 dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İstiqrazlar üzrə əsas məbləğin ödənişi 24 ay tədavül müddətinin sonunda həyata keçiriləcək və illik faiz dərəcəsi isə 12% olmaqla, hər bir təqvim ayından bir ödəniləcəkdir. İstiqrazların yerləşdirilməsi üzrə anderrayter “AzFinance” QSC investisiya şirkətidir.

12. DİGƏR ÖHDƏLİKLƏR

Digər öhdəliklər aşağıda qeyd olunmuşdur:

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
İşçilər qarşısında öhdəliklər	148,935	170,184
İşçilər üçün nəzərdə tutulmuş mükafat öhdəlikləri	-	136,657
Artıq ödəmələr üzrə yaradılmış öhdəliklər	41,594	44,336
DSMF üzrə öhdəliklər	43,289	9,886
Hesablanmış peşəkar xidmət haqqları üzrə öhdəliklər	2,460	13,188
Mənfəət vergisindən başqa digər vergilər üzrə öhdəliklər	-	8,352
Digər öhdəliklər	11,940	9,779
Cəmi digər öhdəliklər	248,218	392,382

13. NİZAMNAMƏ KAPİTALI

2024-cü ildə Təşkilatın nizamnamə kapitalı 300,000 AZN təşkil etmişdir (31 dekabr 2023: 300,000 AZN).

Oksfam Böyük Britaniya Təşkilatın təsisçisi və yeganə səhmdarıdır.

Təşkilat 31 dekabr 2024 və 31 dekabr 2023-cü il tarixlərinə Azərbaycan Respublikasının Mərkəzi Bankının Bank olmayan Kredit Təşkilatlarının kapitalı ilə bağlı Prudensial qaydalarının tələblərinə riayət etmişdir (21 sayılı Qeyd).

14. ƏLAVƏ KAPİTAL

Oksfam Böyük Britaniya 2003 və 2004-cü illər ərzində əlavə kapitalına müvafiq olaraq 330,000 AZN və 121,748 AZN məbləğində əlavələr etmişdir. 31 dekabr 2024-cü il tarixində əlavə kapitalın miqdarı 451,748 AZN təşkil etmişdir (31 dekabr 2023: 451,748 AZN).

BOKT "İNKİŞAF ÜÇÜN MALİYYƏ" MMC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

15. XALIS FAİZ GƏLİRLƏRİ

	31 dekabr 2024-cü il tarixində bitən il üzrə	31 dekabr 2023-cü il tarixində bitən il üzrə
Faiz gəlirləri		
Müştərilərə verilmiş kreditlər və avanslar	3,279,752	2,997,651
Cəmi faiz gəlirləri	3,279,752	2,997,651
Faiz xərcləri		
Müddətli borclar üzrə faiz xərcləri	347,479	220,317
Buraxılmış borc qiymətləri kağızları üzrə faiz xərcləri	70,000	120,000
İcazə öhdəlikləri üzrə faiz xərcləri	14,533	18,939
Cəmi faiz xərcləri	432,012	359,256
Xalis faiz gəlirləri	2,847,740	2,638,395

16. HAQQ VƏ KOMİSSİYA XƏRCLƏRİ

	31 dekabr 2024-cü il tarixində bitən il üzrə	31 dekabr 2023-cü il tarixində bitən il üzrə
Haqq və komissiya xərcləri		
MZƏD kateqoriyasına təsnifləşdirilməyən maliyyə alətləri üzrə haqq və komissiyalar:		
- Bank əməliyyatları	121,510	122,967
- Buraxılmış borc qiymətli kağızlar üzrə əməliyyatlar	199	1,022
- Ödəmə məntəqələrindəki əməliyyatlar	-	-
- Digər	13,805	22,951
Cəmi	135,514	146,940

17. İNZİBATİ VƏ ƏMƏLİYYAT XƏRCLƏRİ

Ümumi və inzibati xərcləri aşağıdakılardan daxildir:

	31 dekabr 2024-cü il tarixində bitən il üzrə	31 dekabr 2023-cü il tarixində bitən il üzrə
İşçi heyəti üçün xərclər və əlaqəli ayırmalar	1,672,527	1,533,051
Peşəkar və hüquqi xidmətlər üzrə xərclər	193,316	163,961
Aktividən istifadə hüququ üzrə köhnəlmə xərcləri	138,493	143,444
Program təminatı xərcləri	31,690	49,052
Ezamiyyət xərcləri	45,237	35,658
Rabitə xərcləri	30,469	29,325
Ofis xərcləri	13,637	28,180
Kommunal xərclər	12,165	12,632
Qisamüddətli icarə xərcləri	11,941	-
Təmir və saxlanma xərcləri	9,541	1,600
Nəqliyyat xərcləri	7,729	12,385
Əmlak və avadanlıqlar üzrə köhnəlmə xərcləri	4,207	1,418
Təhlükəsizlik xərcləri	3,535	3,884
Üzvlük haqqı xərcləri	3,500	3,500
Mənfəət vergisindən başqa digər vergilər üzrə xərclər	-	2,938
Reklam xərcləri	2,737	2,495
Qeyri-maddi aktivlər üzrə köhnəlmə xərcləri	728	723
Digər xərclər	25,168	15,038
Cəmi inzibati və sair əməliyyat xərcləri	2,206,620	2,039,284

BOKT "İNKİŞAF ÜÇÜN MALİYYƏ" MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azerbaijan Manatı ilə)

31 dekabr 2024-cü il tarixində bitən il üzrə işçi heyəti üzrə xərclərə 246,941 AZN məbləğində sosial siyora ödənişləri daxildir (2023: 204,078 AZN).

18. MƏNFƏƏT VERGİSİ

	31 dekabr 2024-cü il tarixində bitən il üzrə	31 dekabr 2023-cü il tarixində bitən il üzrə
Cari vergi xərcləri	(57,844)	(53,718)
Təxirə salınmış vergi xərci bərpası	59,895	(108,796)
İl üzrə mənfəət vergisi galiri/xərci	2,051	(162,514)

Gözlənilən və faktiki tətbiq edilən vergi xərclərinin tutuşdurulması aşağıda göstərilir:

	31 dekabr 2024-cü il tarixində bitən il üzrə	31 dekabr 2023-cü il tarixində bitən il üzrə
BMHS-na əsasən vergidən əvvəlki (zərər)/mənfəət	683,481	975,532
Qanunvericiliklə müəyyən edilmiş vergi dərəcəsinə əsasən hesablanmış mənfəət vergisi xərci (20%)	(136,696)	(195,106)
Vergi məqsədləri üçün çıxılmayan xərclər və ya vergidən azad edilməyən gəlirlərin vergi effekti:		
Vergiya cəlb edilməyən gəlirlər	138,747	32,592
Gəlirdən çıxılmayan xərclər	-	-
İl üzrə mənfəət vergisi xərci	2,051	(162,514)

MHBS və Azərbaycanın vergi qanunvericiliyi arasındaki fərqlər nəticəsində maliyyə hesabatlarının hazırlanması və mənfəət vergisinin hesablanması məqsədilə aktiv və öhdəliklərin balans dəyəri arasında müvəqqəti fərqlər əmələ gəlir. Bu müvəqqəti fərqlər üzrə hərəkətlərin vergi təsiri 20% dərəcəsində qeydə alınır.

Təxirə salınmış mənfəət vergisi. Təxirə salınmış mənfəət vergisi MHBS-ə uyğun maliyyə hesabatlarının hazırlanması məqsədilə uçota alınmış aktiv və öhdəliklərin balans dəyəri ilə yerli vergi qanunvericiliyinə əsasən uçota alınmış belə məbləğlər arasındakı müvəqqəti fərqlərin təsirini əks etdirir. Təxirə salınmış mənfəət vergisi, öhdəlik metoduna əsasən 20% dərəcəsi ilə bütün müvəqqəti fərqlər üçün hesablanır. 31 dekabr 2024 və 2023-ci il tarixlərində tamamlanan il üzrə bu müvəqqəti fərqlərdəki hərəkətlərin vergi təsiri aşağıda göstərilir:

	31 dekabr 2023-cü il	Gəlir və xərc hesabatında (xərc)/gəlir kimi yazılmışdır	31 dekabr 2024-cü il
Vergi bazasını artırıran/(azaldan) müvəqqəti fərqlərin vergi təsiri			
Müştərilərə verilmiş kreditlər	2,975	35,899	38,874
Əmlak və avadanlıqlar	145	1	146
Qeyri-maddi aktivlər	978	4,983	5,961
Digər aktivlər	654	(654)	-
İcarə öhdəlikləri	(1,794)	(3,952)	(5,746)
Borc alınmış vəsaitlər	(8,229)	8,229	-
Digar öhdəliklər	(27,556)	15,389	(12,167)
Xalis təxirə salınmış xalis vergi aktivi	(32,827)	59,895	27,068

BOKT “İNKİŞAF ÜÇÜN MALİYYƏ” MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

19. TƏƏHHÜDLƏR VƏ ŞƏRTİ ÖHDƏLİKLƏR

ARMB-in tələblərinə uyğunluq

Təşkilat Bank Olmayan Kredit Təşkilatları və digər normativ aktlar haqqında qanuna uyğun olaraq, ARMB tərəfindən müəyyən olunmuş qayda və tələblərə riayət etməlidir. Təşkilat, ARMB tərəfindən 31 dekabr 2024 və 2023-cü il tarixlərinə müəyyən olunmuş qayda və tələblərə riayət etmişdir.

Kapital qoyuluşları üzrə öhdəliklər

31 dekabr 2024 və 2023-cü il tarixlərinə Təşkilatın kapital qoyuluşları və ya xərclər üzrə hər hansı bir mühüm öhdəliyi olmamışdır.

Məhkəmə proseduraları

Vaxtaşırı olaraq və adı fəaliyyətin gedişində müştərilər və üçüncü şəxslər tərəfindən Təşkilata qarşı iddialar irəli sürülür. Təşkilatın rəhbərliyi hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir və müvafiq olaraq maliyyə hesabatlarında zərərlərin ödənilməsi üçün heç bir ehtiyat yaradılmışdır.

Vergi qanunvericiliyi

Azərbaycan vergi qanunvericiliyindəki müddəalara bəzən müxtəlif şəhərlər və dəyişikliklər edilir və bu dəyişikliklər müxtəlif mənalarda şəhər edilə bilər və nəticədə Azərbaycan vergi orqanları bu müddəaları özləri hesab etdikləri kimi şəhər edə bilərlər. Praktikada, Azərbaycan vergi orqanları belə hallarda adətən vergi ödəyicilərinin əleyhinə qərar çıxarırlar ki, nəticədə vergi ödəyiciləri öz hüquqlarını məhkəmə vasitəsilə müdafiə etməyə məcbur olurlar.

Qeyd etmək lazımdır ki, Azərbaycan vergi orqanları məhkəmə orqanları tərəfindən təqdim edilmiş “haqsız vergi qazancı”, “əməliyyatın əsas kommersiya məqsədi” konsepsiyalarından və “əməliyyatın kommersiya mahiyyəti/(məqsədi)” kriteriyasından istifadə edə bilərlər.

Belə qeyri-müəyyənliklər, əsasən maliyyə alətlərinin/derivativlərin və transfer qiymətini təyin etmək məqsədilə əməliyyatın bazar qiymətinin istifadə edilməsi zamanı vergi qanunvericiliyinə uyğun olaraq şərhinə aid edilə bilər. Bu hallar eləcə də kreditlər üzrə ehtiyatların yaradılması zamanı yaranan müvəqqəti fərqlərin və bunun vergi öhdəliyinə təsirinin vergi orqanları tərəfindən mənfəət vergisi bazasının bilərkəndən azaldılması kimi şəhər edilməsinə aid edilə bilər. Rəhbərlik əmindi ki, bütün lazımı vergilər hesablanmış, öhdəliklər yaradılmışdır və ona görə də əlavə vergi ehtiyatının yaradılmasına ehtiyac yoxdur.

Ümumiyyətlə, vergi ödəyicilərinin audit tarixində əvvəlki üç ilə aid maliyyə təsərrüfat fəaliyyəti vergi orqanları tərəfindən yoxlanıla bilər. Bundan əlavə, vergi yoxlamaları başa çatısa belə aparılmış yoxlamaların daha yüksək vergi orqanları tərəfindən yoxlanılması ehtimalı da istisna edilmir.

Həmçinin, Azərbaycan Konstitusiya Məhkəməsinin qərarının müddəalarına əsasən vergi yoxlamasının əhatə etdiyi üç illik limit, məhkəmənin qərarına əsasən vergi ödəyicisinin vergi orqanlarını bilərkən yanlış yönləndirdiyi və onlara yanlış yönləndirici məlumatlar verdiyi hallarda uzadıla bilər.

20. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ BAĞLI ƏMƏLİYYATLAR

BMUS 24 “Əlaqəli Tərəflərlə bağlı Qeydlər” standartının tələblərinə əsasən əlaqəli tərəflər və ya əlaqəli tərəflərlə əməliyyatlar aşağıdakılardan ibarətdir:

- Təşkilatın birbaşa, dolayısı yolla və ya hər hansı bir üçüncü tərəf vasitəsilə nəzarət etdiyi, nəzarətində olduğu və ya bərabər nəzarət altında olduğu tərəflər (buraya ana şirkətlər, törəmə müəssisələr, eyni səviyyədə olan törəmə müəssisələr aiddir); Təşkilatın fəaliyyətində maraqlı və bu fəaliyyətə əhəmiyyətli dərəcədə təsir göstərmək imkanı olan şəxslər; və Təşkilatın fəaliyyətinə ortaq nəzarət həyata keçirən şəxslər;
- Assosiasiya edilmiş müəssisələr – Təşkilat tərəfindən fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərilə biləcək, lakin törəmə və ya birgə müəssisə olmayan tərəflər;
- Təşkilatın tərəf kimi çıxış etdiyi birgə müəssisələr;
- Təşkilatın və ya ana şirkətin idarə heyətinin üzvləri;

BOKT "İNKİŞAF ÜÇÜN MALİYYƏ" MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

- (ç) (a) və ya (c) bəndlərində göstərilən şəxslərin yaxın ailə üzvləri;
- (d) (c) və ya (ç) bəndlərində göstərilən şəxslər tərəfindən birbaşa və ya dolayısı yolla səsvermə hüquqlarının əhəmiyyətli hissəsini əlində cəmləşdirən nəzarətdə olan tərəflər, müəssisələr və birgə müəssisələr addır; və ya
- (e) İş müddəti bitdikdən sonra Təşkilatın keçmiş işçiləri və ya Təşkilatın əlaqəli olduğu şəxs tərəfindən alınacaq mükafatlar.

Ehtimal edilən hər hansı bir əlaqəli tərəfi nəzərə alarkən, əlaqənin təkcə hüquqi formasına deyil həmçinin məhiyyətinə diqqət yetirilir. Təşkilat və digər əlaqəli tərəflər arasındaki əməliyyatların təfərrüatları aşağıda qeyd edilmişdir:

	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Əlaqəli tərəflərlə olan qalıqlar	Maliyyə hesabatlarında bu bənd üzrə cəmi məbləğ	Maliyyə hesabatlarında bu bənd üzrə cəmi məbləğ
Digər öhdəliklər		
- Təşkilatın rəhbər işçiləri	22,242	34,888
	248,218	392,382

31 dekabr 2024-cü il və 2023-cü il tarixlərində tamamlanan illər üzrə məcmu gəlir hesabatına aşağıdakı əlaqəli tərəflərlə əməliyyatlar daxildir:

	31 dekabr 2024-cü il tarixində bitən il üzrə	31 dekabr 2023-cü il tarixində bitən il üzrə
Əlaqəli tərəflərlə olan əməliyyatlar	Maliyyə hesabatlarında bu bənd üzrə cəmi məbləğ	Maliyyə hesabatlarında bu bənd üzrə cəmi məbləğ
İnzibati və əməliyyat xərcləri		
- Təşkilatın rəhbər işçiləri	234,633	189,014
	2,206,620	2,039,284

21. KAPİTALIN İDARƏ OLUNMASI

Təşkilat borc və kapital qalıqlarını optimallaşdıraraq səhmdarların gəlirini artırmaq şərtilə gələcəkdə fəaliyyətinin davamlılıq prinsipinə uyğun olması üçün çalışır.

Prudensial qaydalara uyğunluq

ARMB bank olmayan kredit təşkilatlarından qanunla müəyyən edilmiş maliyyə hesabatları əsasında hesablanmış müəyyən prudensial əmsalları saxlamağı tələb edir. 31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə Təşkilat bu əmsallara riayət etmişdir.

ARMB bank olmayan kredit təşkilatlarından 31 dekabr 2024-cü il tarixinə 1,000,000 AZN dəyərində minimum kapital adekvatlığını saxlamağı tələb edir (31 dekabr 2023-cü il: 300,000 AZN). 31 dekabr 2024-cü və 2023-cü il tarixlərinə Təşkilat tərəfindən bu tələb yerinə yetirilmişdir.

Təşkilatın kapital strukturunu kapital dəyişiklikləri haqqında hesabatda qeyd olunan nizamnamə kapitalı, bölüşdürülməmiş mənfəət və yenidən qiymətləndirmə üzrə artımdan ibarətdir.

İdarə Heyəti kapital strukturunu yarı illik əsasda nəzərdən keçirir. Təşkilat ümumi kapital strukturunu İdarə Heyətinin tövsiyəsinə əsasən dividendlərin verilməsi və ya yeni səhmlərin buraxılması yolu ilə artırır.

BOKT "İNKİŞAF ÜÇÜN MALİYYƏ" MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manati ilə)

22. MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ

Amortizasiya olunmuş dəyərdə qeydə alınan maliyyə alətlərinin ədalətli dəyəri:

Təşkilat müəyyən qiymətləndirmə üsulları ilə maliyyə alətlərinin ədalətli dəyərini açıqlamaq üçün aşağıdakı qiymətləndirmə səviyyələrindən istifadə edir:

- 1-ci səviyyə: Fəal bazarda eyni bir alət üçün aktiv bazar qiymətləri (nizamlanmamış)
- 2-ci səviyyə: Birbaşa (yəni qiymətlər kimi), ya da bilavasitə (yəni qiymətlərdən törəyən) müşahidə oluna bilən, 1-ci səviyyəyə daxil edilmiş kotirovka olunan qiymətdən başqa digər ilkin göstəricilər. Bu kateqoriyaya aşağıdakı amillərdən istifadə etməklə qiymətləndirilən alətlər daxildir: analoji alətlər üçün fəal bazarda tətbiq edilən bazar qiymətləri; analoji alətlər üzrə kifayət qədər fəal hesab olunmayan bazarlarda tətbiq edilən qiymətlər; və ya bütün əhəmiyyətli ilkin göstəricilərin birbaşa, yaxud dolayısi ilə bazar məlumatlarından müşahidə oluna bildiyi sair qiymətləndirmə üsulları.
- 3-cü səviyyə: ilkin göstəricilər müşahidə oluna bilmir. Bu kateqoriyaya aid edilən alətlərin qiymətləndirmə metoduna müşahidə edilə bilən məlumata əsaslanmayan ilkin göstəricilər daxildir və müşahidə edilə bilməyən ilkin göstəricilər həmin alətin qiymətləndirilməsində əhəmiyyətli təsira malikdir. Bu kateqoriyaya oxşar alətlər üçün kotirovka olunan qiymətlər əsasında qiymətləndirilən alətlər daxildir və bu zaman alətlər arasında fərqi eks etdirmək üçün mühüm müşahidə olunmayan tənzimləmələr və ya mülahizələr tələb olunur

Aşağıdakı cədvəl ədalətli dəyərində ölçülməyən maliyyə alətlərinin ədalətli dəyərinin hər bir ədalətli dəyər ölçüləşsinin 31 dekabr 2024-cü il tarixinə təsnifləşdirildiyi ədalətli dəyər iyerarxiyasındaki səviyyə əsasında təhlil edir:

	Səviyyə 1	Səviyyə 2	Səviyyə 3	Cəmi
Maliyyə aktivləri				
Pul vəsaitləri və onların ekvivalentləri	424,493	-	-	424,493
Müşterilərə verilmiş kreditlər və avanslar	-	-	10,248,408	10,248,408
Digər maliyyə aktivləri	-	-	338,735	338,735
Cəmi maliyyə aktivləri	424,493	-	10,587,143	11,011,636

Maliyyə öhdəlikləri

Borc alınmış vəsaitlər	-	-	2,813,032	2,813,032
Buraxılmış qiymətli kağızlar	-	-	-	-
İcarə öhdəlikləri	-	-	193,600	193,600
Digər maliyyə öhdəlikləri	-	-	92,122	92,122
Cəmi maliyyə öhdəlikləri	-	-	3,098,754	3,098,754

Aşağıdakı cədvəl ədalətli dəyərində ölçülməyən maliyyə alətlərinin ədalətli dəyərinin hər bir ədalətli dəyər ölçüləşsinin 31 dekabr 2023-cü il tarixinə təsnifləşdirildiyi ədalətli dəyər iyerarxiyasındaki səviyyə əsasında təhlil edir:

	Səviyyə 1	Səviyyə 2	Səviyyə 3	Cəmi
Maliyyə aktivləri				
Pul vəsaitləri və onların ekvivalentləri	665,092	-	-	665,092
Müşterilərə verilmiş kreditlər	-	-	10,092,997	10,092,997
Digər maliyyə aktivləri	-	-	299,539	299,539
Cəmi maliyyə aktivləri	665,092	-	10,392,536	11,057,628

Maliyyə öhdəlikləri

Borc alınmış vəsaitlər	-	-	2,286,769	2,286,769
Buraxılmış qiymətli kağızlar	-	1,010,000	-	1,010,000
İcarə öhdəlikləri	-	-	222,330	222,330
Digər maliyyə öhdəlikləri	-	-	128,845	128,845
Cəmi maliyyə öhdəlikləri	-	1,010,000	2,637,944	3,647,944

BOKT "İNKİŞAF ÜÇÜN MALİYYƏ" MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

Ədalətli dəyəri qalıq dəyərinə yaxın olan aktivlər və öhdəliklər

Likvid və ya ödəmə dövrü qısamüddətli (üç aydan daha az) olan maliyyə aktivləri və maliyyə öhdəlikləri üzrə hesab edilir ki, qalıq dəyərləri ədalətli dəyərlərinə yaxındır. Bu fərziyyə həmçinin xüsusi ödəmə müddəti və dəyişən dərəcəli maliyyə alətləri olmadan, depozitlərə də tətbiq edilir.

Sabit və dəyişən dərəcəli maliyyə alətləri

Fəal bazar qiyməti olan borc alətləri üzrə ədalətli dəyər təyin edilmiş bazar qiymətləri əsasında müəyyən edilir. Fəal bazar qiyməti olmayan borc alətlərinin ədalətli dəyəri, hal-hazırda oxşar şərtlər, kredit riski və qalan ödəmə müddəti üzrə borc üçün mövcud olan dərəcələr istifadə etməklə pul vəsaitlərinin gələcək hərəkəti azaldımla qiyamətləndirilir.

23. RİSKLƏRİN İDARƏ EDİLMƏSİ SİYASƏTİ

Təşkilatın fəaliyyəti üçün risklərin idarə edilməsi əməliyyatların mühüm elementini təşkil edir. Təşkilatın əməliyyatlarına təsir göstərəcək əsas risklər aşağıdakılardan ibarətdir:

- Kredit riski
- Likvidlik riski
- Bazar riski

Təşkilatın rəhbərliyi anlayır ki, səmərəli risklərin idarə olunması sisteminə malik olmaq vacib şərtidir. Bu məqsədə, Təşkilat rəhbərliyi risk idarəetmə qrupu yaratmışdır. Bu qrupun əsas məqsədi Təşkilatı ehtimal edilən risklərə qarşı qorumaq və ona qarşıda qoyulan hədəflərə çatmaq imkanı yaratmaqdır. Risklərin idarə olunması qrupu vasitəsilə Təşkilatın rəhbərliyi, aşağıdakı risklərin idarə olunmasına nəzarət edir:

Kredit riski

Maliyyə aləti üzrə əməliyyat aparan bir tərəf öz öhdəliyini yerinə yetirməməsi nəticəsində digər tərəfə maliyyə zərəri vurduqda, Təşkilat kredit riskinə məruz qalır. Kredit riski Təşkilatın qarşı tərəflərlə həyata keçirdiyi kredit və digər əməliyyatlar nəticəsində ortaya çıxır ki, bu da maliyyə aktivlərinin yaranmasına gətirib çıxarır.

Təşkilat hesab edir ki, kredit riskini aşağıdakı konsepsiya qiyamətləndirir:

GKZ hesablamalarının mexanizmi aşağıdakı təsvir olunur və əsas elementləri bunlardır:

DE	Defolt ehtimalı müəyyən vaxt cıvarında defoltun mümkünluğunun qiymətləndirilməsidir. Defolt, təhlil edilən müddət ərzində müəyyən anda yalnız müvafiq vəsait daha əvvəl uçtdan çıxarılmamış və hələ də portfelə daxil olanda yaranı bilər.
DHRH	Defolt halında riskin həcmi, müqavilədə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, əsas və faiz məbləğlərinin qaytarılması, kredit öhdəliyi üzrə gözlənilən vəsaitlərin istifadəsi və yerinə yetirilməmiş ödənişlər üzrə hesablanmış faiz də daxil olmaqla hesabat tarixindən sonra risk həcmində gözlənilən dəyişikliyi nəzərə almaqla gələcək defolt tarixində risk həcmiñin qiymətləndirilməsidir.
DHZ	Defolt halında zərər müəyyən zaman defolt yarananda əmələ gələn zərərin qiymətləndirilməsidir. Bu, müqavilə ilə nəzərdə tutulmuş ödəniləcək pul vəsaitləri ilə kreditorun əldə etməyi gözlədiyi pul vəsaitləri arasındaki fərqə əsaslanır. Bu, adətən DHZ faizi kimi ifadə edilir.

Özünün GKZ modellərində Təşkilat geniş miqyaslı proqnoz məlumatlarına, məsələn kredit riski komponentlərin qiymətləndirmələrinə integrasiya olunmuş iqtisadi göstəricilərə əsaslanır. Dəyərsizləşmə zərərləri və azadetmələr maliyyə aktivinin ümumi balans dəyərinə düzəliş kimi uçota alınan modifikasiya zərərlərindən ayrı olaraq uçota alınır və acıqlanır.

Təşkilat hesab edir ki, ilkin tanımadan sonra kredit reytinqi əhəmiyyətli dərəcədə pişləşdikdə kredit riski əhəmiyyətli dərəcədə artmışdır. Əhəmiyyətli pişləşmə səviyyəsi seqmentdən seqmentə fərqlənir və 2-ci və 3-cü pillə arasında və ya müəyyən edilmiş litim daxilində dəyişir. Təşkilat həmçinin aktiv üzrə kredit

BOKT "İNKİŞAF ÜÇÜN MALİYYƏ" MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

riskinin əhəmiyyətli artmasına təkan vermək üçün 2-ci dərəcəli keyfiyyət metodunu tətbiq edir, məsələn müştərinin / obyektin müşahidə siyahısına daxil edilməsi və ya hesabın saxlanması. Kredit reytinqinin dəyişməsindən asılı olmayaraq müqavilə ödənişləri 30 gündən artıqdırsa, kredit riski ilkin tanıma anından etibarən əhəmiyyətli artmış hesab olunur.

Borcalan müqavilə şərtlərindən asılı olaraq müqavilə ödənişlərini 90 gün gecikdirərsə, Təşkilat maliyyə alətinin defolt olduğunu və buna görə də GKZ hesablamaları üçün Mərhələ 3-ün (kredit üzrə dəyərsizləşmə) əmələ göldiyini hesab edir. Təşkilat gün ərzində tələb olunan ödənişlər fərdi müqavilələrdə göstərildiyi kimi iş gününün bağlanması səbəbi ilə ödənilməyəndə kassa və banklararası qalıqlarını defolt hesab edir və dərhal tədbirlər görür. Müştərinin defolt vəziyyətində olub-olmamasını keyfiyyət baxımından qiymətləndirilməsi çərçivəsində

Təşkilat GKZ-ni AYKD aktivləri, kreditin dəyərsizləşməsi amilləri olan əhəmiyyətli aktivlər və kredit riskinin əhəmiyyətli artması amilləri olan müəyyən aktivlər üçün fərdi əsasla hesablayır. Təşkilat bütün digər siniflərdən olan aktivləri homogen borcalanlar qruplarına GKZ-ni kreditlərin daxili və xarici xüsusiyyətlərinin birləşməsi əsasında məcmu şəkildə hesablayır

GKZ ehtiyati aktivin müddəti ərzində yaranması gözlənilən kredit zərərlərinə əsaslanır. Lakin əmələ göldiyi andan kredit riskində əhəmiyyətli artım olmadığı hallarda ehtiyat 12 aylıq gözlənilən kredit zərərinə əsaslanır. 12 aylıq GKZ hesabat tarixindən sonra 12 ay ərzində mümkün olan maliyyə alətləri ilə bağlı öhdəliklərin yerinə yetirilməməsindən irəli gələn GKZ-dən ibarətdir.

Hər hesabat dövrünün sonunda Təşkilat, maliyyə alətinin qalan müddəti üzrə öhdəliklərin yerinə yetirilməməsi riskindəki dəyişiklikləri nəzərdən keçirməklə, maliyyə aləti üzrə kredit riskinin ilkin tanınmadan sonra əhəmiyyətli artıb-artmamasının qiymətləndirilməsi siyasetini tətbiq etmişdir. Yuxarıdakı prosesə əsaslanaraq, Təşkilat kreditləri aşağıdakı kimi qruplaşdırır:

Mərhələ 1:	İlk tanınandan bəri kredit riskində artım göstəriciləri olmayan kreditlər. Faiz gəliri məcmu məbləğə hesablanır. Ehtiyatlar 12 aylıq GKZ üzərindən ölçülür.
Mərhələ 2:	Kredit riskində əhəmiyyətli artım olmuş kreditlər. Faiz gəliri məcmu məbləğə hesablanır. Ehtiyat ömürlük GKZ üzərindən ölçülür.
Mərhələ 3:	Əhəmiyyətli riskə sahib dəyərsizləşmiş hesab olunan kreditlər. Faiz gəliri xalis məbləğə hesablanır. Ehtiyat ömürlük GKZ üzərindən ölçülür.
AYKD:	Alınmış və ya yaranmış kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri (AYKD) ilkin tanıma zamanı kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləridir. AYKD aktivləri ilkin tanınmada ədalətli dəyərlə qeydə alınır və faiz gəliri sonradan krediti nəzərə almaqla düzəliş edilmiş EFD əsasında tanınır. GKZ yalnız gözlənilən kredit zərərlərində sonradan dəyişiklik baş verəndə tanınır və ya ləğy edilir.

BOKT “İNKİŞAF ÜÇÜN MALİYYƏ” MMC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manati ilə)

Coğrafi konsentrasiya

Rəhbərlik həmçinin qanunvericilik və tənzimləmə sahəsindəki risklərin idarə edilməsinə və bu risklərin Təşkilatın fəaliyyətinə təsirinə nəzarət edir. Bu nəzarət mexanizmi Təşkilata Azərbaycan Respublikasındaki investisiya mühitinin dəyişməsindən yaranan ehtimal edilən zərərləri minimal həddə salmağa şərait yaradır. Aktiv və öhdəliklərin coğrafi konsentrasiyası aşağıdakı cədvəldə göstərilir:

	Azərbaycan Respublikası	İƏIT ölkələri	Digər ölkələr	31 dekabr 2024-cü il
Maliyyə aktivləri				
Pul vəsaitləri və onların ekvivalentləri	424,493	-	-	424,493
Müştərilərə verilmiş kreditlər və avanslar	10,248,408	-	-	10,248,408
Digər maliyyə aktivləri	338,735	-	-	338,735
Cəmi maliyyə aktivləri	11,011,636	-	-	11,011,636
Maliyyə öhdəlikləri				
Borc alınmış vəsaitlər	2,813,032	-	-	2,813,032
Buraxılmış qiymətli kağızlar	-			-
İcarə öhdəlikləri	193,600	-	-	193,600
Digər maliyyə öhdəlikləri	92,122	-	-	92,122
Cəmi maliyyə öhdəlikləri	3,098,754	-	-	3,098,754
XALIS MÖVQE	7,912,882	-	-	7,912,882

	Azərbaycan Respublikası	İƏIT ölkələri	Digər ölkələr	31 dekabr 2023-cü il
Maliyyə aktivləri				
Pul vəsaitləri və onların ekvivalentləri	665,092	-	-	665,092
Müştərilərə verilmiş kreditlər və avanslar	10,092,997	-	-	10,092,997
Digər maliyyə aktivləri	299,539	-	-	299,539
Cəmi maliyyə aktivləri	11,057,628	-	-	11,057,628
Maliyyə öhdəlikləri				
Borc alınmış vəsaitlər	2,286,769	-	-	2,286,769
Buraxılmış qiymətli kağızlar	1,010,000	-	-	1,010,000
İcarə öhdəlikləri	222,330	-	-	222,330
Digər maliyyə öhdəlikləri	128,845	-	-	128,845
Cəmi maliyyə öhdəlikləri	3,647,944	-	-	3,647,944
XALIS MÖVQE	7,409,684	-	-	7,409,684

**BOKT “İNKİSAF ÜÇÜN MALİYYƏ” MMC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXINDƏ BITƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)**

Likvidlik riski

Likvidlik və faiz dərəcəsi riskləri üzrə təhlillər aşağıdakı cədvəldə qeyd olunur. Cədvəllər aşağıdakı məqamları öks etdirir:

	Orta çəkili effektiv faiz dərəcəsi	1 ayda qədər	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 ildən 5 ilədək	5 ildən çox	Vaxtı keçmiş	31 dekabr 2024-cü il Cəmi
Maliyyə aktivləri								
Müştərilərə verilmiş kreditlər və avanslar	21.10%	12,512	176,624	2,414,216	7,645,056	-	-	10,248,408
Cəmi faiz gəliri yaradan aktivlər	12,512	176,624	2,414,216	7,645,056	-	-	-	10,248,408
Pul vəsaitləri və onların ekvivalentləri	424,493	-	-	-	-	-	-	424,493
Digər maliyyə aktivləri	338,735	-	-	-	-	-	-	338,735
Cəmi maliyyə aktivləri	775,740	176,624	2,414,216	7,645,056	-	-	-	11,011,636
Maliyyə öhdəlikləri								
Borc alınmış vəsaitlər	0.10%	229,779	436,058	1,332,205	814,990	-	-	2,813,032
Buraxılmış qiymətli kağızlar	12%	12,465	25,857	121,184	34,094	-	-	-
İcara öhdəlikləri	10.06%	-	-	-	-	-	-	193,600
Cəmi faiz xərci yaradan öhdəliklər	242,244	461,915	1,453,389	849,084	-	-	-	3,006,632
Digər maliyyə öhdəlikləri	92,122	-	-	-	-	-	-	92,122
Cəmi maliyyə öhdəlikləri	334,366	461,915	1,453,389	849,084	-	-	-	3,098,754
Likvidlik boşluğu								
Faiz dərəcəsi boşluğu	441,374 (229,732)	(285,291) (285,291)	960,827 960,827	6,795,972 6,795,972	-	-	-	-
Məcmu faiz dərəcəsi boşluğu	(229,732)	(515,023)	445,804	7,241,776	7,241,776	7,241,776	7,241,776	7,241,776

BOKT “INKİSAF ÜÇÜN MƏLİYYƏ” MMC

MƏLİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDE BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manati ilə)

	Orta çəkili effektiv faiz dərəcəsi	1 aya qədər	1 aydan 3 ayadək	3 aydan 1 ilədək	1 iləndən 5 ilədək	5 iləndən çox	Vaxtı keçmiş	31 dekabr 2023-cü il Cəmi
Məliyyə aktivləri								
Müşterilərə verilmiş kreditlər və avanslar	21.10%	12,322	173,946	2,377,606	7,529,123	-	-	10,092,997
Cəmi faiz gəliri yaradan aktivlər								
Pul vəsaitləri və onların ekvivalentləri		12,322	173,946	2,377,606	7,529,123	-	-	10,092,997
Diger məliyyə aktivləri		665,092	-	-	-	-	-	665,092
Cəmi məliyyə aktivləri		976,953	173,946	2,377,606	7,529,123	-	-	11,057,628
Məliyyə öhdəlikləri								
Borc alınmış vəsaitlər	0.10%	196,067	389,130	1,323,079	378,493	-	-	2,286,769
Buraxılmış qiymətli kağızlar	12%	10,000	-	1,000,000	-	-	-	1,010,000
Icarə öhdəlikləri	10.06%	11,646	23,270	109,393	78,021	-	-	222,330
Cəmi faiz xərci yaradan öhdəliklər								
Diger məliyyə öhdəlikləri	217,713	412,400	2,432,472	456,514	-	-	-	3,519,099
Cəmi maliyyə öhdəlikləri		128,845	-	-	-	-	-	128,845
Likvidlik boşluğu	346,558	412,400	2,432,472	456,514	-	-	-	3,647,944
Faiz dərəcəsi boşluğu		(205,391)	(238,454)	(54,866)	7,072,609	-	-	
Məcmu faiz dərəcəsi boşluğu		(205,391)	(443,845)	(498,711)	6,573,898	6,573,898	6,573,898	

BOKT "İNKİŞAF ÜÇÜN MALİYYƏ" MMC

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR

31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Manatı ilə)

Bazar riski

Bazar riskinə faiz dərəcəsində, xarici valyuta məzənnələrində və qiymətləndirmədəki dəyişmələrdən yaranan və Təşkilatın məruz qaldığı risklər aiddir. Təşkilat cari dəyişmələr, maliyyə bazarları və ümumilikdə iqtisadi vəziyyət üzrə təhlil aparmaqla risklərə nəzarət edir.

Faiz dərəcəsi riski

Aşağıdakı cədvəl "risk göstəricisinin ehtimal edilən mümkün dəyişməsi" üsulu ilə hesablanmış və faizlərin dəyişməsinə Təşkilatın həssaslığını təqdim edir. Bu dəyişikliklərin həddi rəhbərlik tərəfindən təyin edilir və onlara təqdim edilən risk hesabatlarında öz əksini tapır.

Mənfəət vergisindən əvvəlki mənfəət təsiri:

	31 dekabr 2024-cü il tarixinə		31 dekabr 2023-cü il tarixinə	
	Faiz dərəcəsi +1%	Faiz dərəcəsi -1%	Faiz dərəcəsi +1%	Faiz dərəcəsi -1%
Maliyyə aktivləri:				
Müştərilərə verilmiş kreditlər və avanslar	102,484	(102,484)	100,930	(100,930)
Maliyyə öhdəlikləri:				
Borc alınmış vəsaitlər	(28,130)	28,130	(22,868)	22,868
Buraxılmış qiymətli kağızlar	-	-	(10,100)	10,100
İcarə öhdəlikləri	(1,936)	1,936	(2,223)	2,223
Mənfəət vergisindən əvvəlki zərərə xalis təsiri	72,418	(72,418)	65,739	(65,739)

Xarici valyuta riski

Məzənnə fərqlərindən asılı olaraq maliyyə alətinin dəyərindəki dəyişmələr xarici valyuta riski adlanır. Təşkilatın maliyyə vəziyyəti və pul vəsaitlərinin hərəkəti mövcud valyuta məzənnələrinin dəyişməsi zamanı belə risklərin təsirinə məruz qalır.

Təşkilatın xarici valyuta məzənnələrinin dəyişməsi zamanı məruz qalacağı risklər aşağıdakı cədvəldə təqdim edilmişdir:

	AZN	ABŞ dolları	Avro	Çəmi
Maliyyə aktivləri				
Pul vəsaitləri və onların ekvivalentləri	422,745	1,477	271	424,493
Müştərilərə verilmiş kreditlər və avanslar	10,248,408	-	-	10,248,408
Digər maliyyə aktivləri	338,735	-	-	338,735
Cəmi maliyyə aktivləri	11,009,888	1,477	271	11,011,636
Maliyyə öhdəlikləri				
Borc alınmış vəsaitlər	2,813,032	-	-	2,813,032
Buraxılmış qiymətli kağızlar	-	-	-	-
İcarə öhdəlikləri	193,600	-	-	193,600
Digər maliyyə öhdəlikləri	92,122	-	-	92,122
Cəmi maliyyə öhdəlikləri	3,098,754	-	-	3,098,754
AÇIQ VALYUTA MÖVQEYİ	7,911,134	1,477	271	7,912,882

BOKT "İNKİŞAF ÜÇÜN MALİYYƏ" MMC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

	AZN	ABŞ dolları	Avro	31 dekabr 2023-cü il Cəmi
Maliyyə aktivləri				
Pul vəsaitləri və onların ekvivalentləri	662,880	1,843	369	665,092
Müştərilərə verilmiş kreditlər və avanslar	9,473,967	619,030	-	10,092,997
Digər maliyyə aktivləri	299,539	-	-	299,539
Cəmi maliyyə aktivləri	10,436,386	620,873	369	11,057,628
Maliyyə öhdəlikləri				
Borc alınmış vəsaitlər	2,286,769	-	-	2,286,769
Buraxılmış qiymətli kağızlar	1,010,000	-	-	1,010,000
Icarə öhdəlikləri	222,330	-	-	222,330
Digər maliyyə öhdəlikləri	128,845	-	-	128,845
Cəmi maliyyə öhdəlikləri	3,647,944	-	-	3,647,944
AÇIQ VALYUTA MÖVQEYİ	6,788,442	620,873	369	7,409,684

Xarici valyuta riskinə həssaslıq

Aşağıdakı cədvəl Təşkilatın ABŞ dollarının və Avronun Azərbaycan manatına nisbətən məzənnəsində 10%-lik artım və ya azalmasına həssaslığını təhlil edir. 10% rəhbərlik tərəfindən xarici valyuta risklərini təhlil edərkən daxili risk hesabatlarında istifadə olunan həssaslıq dərəcəsidir və xarici valyuta məzənnəsinin dəyişməsinin Təşkilata təsirini təhlil rəhbərlik tərəfindən istifadə olunur.

Həssaslıq təhlili xarici valyutada olan monetar aktiv və öhdəliklərin hesabat tarixinə qalıq dəyərindən istifadə edir və bu dəyəri məzənnədəki 10%-lik dəyişiklik üçün uyğunlaşdırır. Əgər xarici ölkələrdə yerləşən müştərilərə verilmiş kreditlər və xaricdəki əməliyyatlar üzrə verilmiş kreditlər borc verənin və ya borc alanın valyutasında deyilsə bu məbləğlər də həssaslıq təhlilinə daxil edilir,

	31 dekabr 2024-cü il tarixinə AZN/USD +10%	31 dekabr 2023-cü il tarixinə AZN/USD -10%	31 dekabr 2024-cü il tarixinə AZN/EUR +10%	31 dekabr 2023-cü il tarixinə AZN/EUR -10%
Vergidən əvvəl mənfəətə xalis təsir	148	(148)	62,087	(62,087)
Vergidən əvvəl mənfəətə xalis təsir	27	(27)	37	(37)

Qiymət riski

Qiymət riski bazar qiymətlərinin dəyişməsi nəticəsində bu dəyişikliklərin konkret qiymətli kağıza və ya onu yerləşdirən tərəfə məxsus amillərdən və ya bazarda alınıb-satılan bütün qiymətli kağızlara təsir göstərən amillərdən asılı olaraq maliyyə alətinin dəyərinin dəyişməsi ilə əlaqədar riskdir. Təşkilat ümumi və ya xüsusi bazar dəyişmələrində yaranan qiymət risklərinə məruz qalır.

Həssaslıq təhlilinin məhdudiyyətləri

Əvvəlki cədvəllərdə qeyd olunan təsirlər yalnız bir təxminin dəyişməsini və bu zaman digər təxminlərin sabit qaldığını nəzərdə tutur. Reallıqda isə, təxminlər və digər faktorlar arasında korrelyasiya mövcuddur.

O da qeyd edilməlidir ki, bu həssaslıq münasibətləri xətti şəkildə deyil və bu nəticələri daha böyük və ya daha kiçik təsirləri ölçmək üçün interpolasiya və ya ekstrapolyasiya etmək olmaz.

Həmçinin, həssaslıq təhlilində Təşkilatın aktiv və öhdəliklərini mütəmadi olaraq idarə etməsi nəzərə alınır. Əlavə olaraq, Təşkilatın maliyyə vəziyyəti istənilən zaman faktiki bazar dəyişmələrinin nəticəsində dəyişə bilər. Məsələn, Təşkilatın maliyyə risklərinin idarə olunması strategiyası, bazardakı dəyişikliklərdən yaranan risklərə qarşı Təşkilati qorumağı qarşısına məqsəd qoyur. İnvestisiya bazarlarında müşayiət edilən düşmələr zamanı qiymətlər müəyyən həddin altında düşdükdə, rəhbərlik investisiyaların satılmasına,

BOKT “İNKİŞAF ÜÇÜN MALİYYƏ” MMC
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

investisiya portfelinin strukturunun dəyişdirilməsinə qərar verə bilər və ya digər qoruyucu qərarlar qəbul edə bilər. Nəticədə, aktivlər bazar dəyəri ilə göstərildiyinə görə, təxminlərdə baş verən dəyişikliklər öhdəliklərə faktiki təsir göstərməyə bilər. Bu kimi hallarda öhdəlik və aktivlərin ölçülməsində istifadə edilən müxtəlif üsullar kapitalda böyük dəyişikliklər yarada bilər.

Yuxarıda göstərilən həssaslıq təhlilinin digər məhdudiyyətlərindən biri Təşkilatın təxminlərinə görə ehtimal edilən riskləri təqdim etmək məqsədilə yalnız qısa müddətdə bazar dəyişmələri ilə əlaqədar proqnozlaşdırılması çətin olan fərziyyələrdən istifadə etməsidir; bu zaman təxmin edilir ki, bütün faiz dərəcələri eyni qaydada və istiqamətdə dəyişir.

24. HESABAT DÖVRÜNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR

Hesabat dövründən sonra əhəmiyyətli hadisə baş verməmişdir.